



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 66 (8659) CÜMƏ, 2 aprel 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Şuşanın İLHAM ƏLİYEV zirvəsi



...Televizorun qarşısında aylaşmış Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə Şuşaya səfərinə baxırıq. Bu, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın Şuşaya iki ay ərzində ikinci səfəri idi.

Hər dəfə 30 illik həsrətimizdən sonra azadlığa qovuşmuş ruhumuzun şəhəri ilə yeni görüşü, vüsali... Bu cür anları sonradan kamil tarixçilər, ədəbiyyat adamları daha mükəmməl şəkildə obrazlaşdırırlar. Çünki həyatımızdakı aramsız informasiya axınında sadəcə videogörüntüləri seyr etməklə, rəsmi xronikani izləməklə, bu cür anları ucsuz-bucaqsız tarixin hüdudlarından bəzən tam görmək olmur. Baş verənlərə bəzən sadəcə cari fakt kimi baxıb keçirsən. Belə anları obrazlaşdırmaq isə tarixi vaxtın hündürliyindən görüb duymağı, əsrləri birlikdə hiss etməyi bacaran bədii tefəkkür sahibi tarixçilərin, ədəbiyyatçıların işidir...

İlham Əliyevin Şuşa səfərini izlədikcə Şah babamız Şah İsmayıl Xətəinin 1501-ci ilin payızında ilk dəfə Təbrizə daxil olması anları düşüncələrimdə dolayırdı...

Səfərlər dövrünün ən kamil tədqiqatçılarından olan marhum alim Oqtay Əfəndiyevin bir bənəzəti elə hey yaddaşımda təkrarlınırdı: "O, Təbrizə ruh bədəne daxil olan kimi daxil oldu"...

Azərbaycan Prezidentinin Şuşaya daxil olması da ruhun bədanə qovuşması idi...

O səfərin, o görüşün hər anı böyük bir tarix kimi yaşanırdı və həmin səfər indən sonra da həmişə milli yaddaşımızın qürur dolu maqamı kimi xatirlənəcək.



...Həyat yoldaşım göz yaşları içində izləyirdi o səfərin bütün epizodlarını. Özüm də çox kövrəlmişdim, amma çalışırdım bürüzə verməyim.

Səfər başa çatdı anlarda Prezidentimiz yenidən Cidir düzünə gəldi. Burada bir sözü oldu: mən Şuşadan getmək, ayrılmıq istəmirəm...

Bu kəlməni eşidəndə yumruq boya qəharın qəfilcən boğazıma necə tıxandığını hiss etdim. Bayaقدan özümü nə qədər tox tutmağa çalışsam da, artıq göz yaşlarıma hakim ola bilmədim. Bənizimin ağardığını gören xanımım narahatlıqla əl-ayağa düşdü: "Hüseynbala, nə oldu, sənə?! Teziyin qalxmayıb ki?!"

Teziyin yerində idi, səhətimdə pisə doğru nəse bir dəyişiklik də baş verməmişdi. Halıma sirayət edən xatirələrim idi...

O xatirələrim ki, Ali Baş Komandanın bu cümlesini eşidəndən sonra mənə mənəndən alıb 1989-cu ilə, Şuşada keçirdiyim ilıq bir yay gününə aparmışdı...

Ardı 5-ci səh.

Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Hökuməti sədrinin müavini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz. Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var. Bildiyimə görə, artıq həmin əyani, həm də video-

konfrans formatında beş iclas keçirilib. Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münafiqşədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq. Ona görə də biz bu gün həmin məsələləri müzakirə edəcəyəm, sonrakı addımlarımızı və fəaliyyətimizi planlaşdıracağıq. Bir daha xoş gəlmisiniz.

Rusiya Hökuməti sədrinin müavini **Aleksey OVERÇUK** dedi:

- Sağ olun, hörmətli İlham Heydər oğlu. Sizinlə görüşmək, regionda iqtisadi və nəqliyyat əlaqələrinin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində aparılan işləri müzakirə etmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm. Siz qeyd etdiyiniz kimi, biz həm əyani, həm də videokonfrans rabitəsi rejimində beş dəfə görüşmüşük. Həqiqətən işimizdə müəyyən tərəqqi var və sıx əlaqəli şəkildə işləyirik. Biz həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik. Həqiqətən burada çox yaxşı əlaqə yaradılıb.

Ardı 6-cı səh.

Prezidentlər Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışıqları olub.

Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə olunub. Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardıqları danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nişanlanması üzrə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrli-



yi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib.

İkitərəfli gündəlikdəki bir sıra aktual məsələlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəfin Azərbaycan-Rusiya strateji

tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib. Əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib.

Prezidentin Mətbuat xidməti

Selçuk BAYRAKTAR: "Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir"



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarı və "ASELSAN" şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

AZƏRTAC xəbər verir ki, Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevi Vətən müharibə-

sindəki Qələbə münasibətilə təbrik etdi, şəhidlərimizin xatirəsini andı.

Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildiren Prezident İlham Əliyev onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlət başçısı Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının Azərbaycana dəstəyini xüsusi vurğuladı.

Ardı 2-ci səh.

Azərbaycan Prezidentinin islahatlar siyasəti yüksək qiymətləndirilir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dünya Bankının regional direktorunu salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Xoş gəlmisiniz, sizi görməyə çox şadam.

Sebastian MOLINEUS: Mən də Sizi görməyə şadam. Nəhayət, Azərbaycana Bakıya yenidən dönmək və Sizi görmək çox xoşdur.

Prezident İlham ƏLİYEV: Sizi bir daha gördüyümə çox şadam. Bilirəm ki, sizin məşğul programınız var.

Sebastian MOLINEUS: Elədir ki, var. Təsəvvür edirəm ki, Sizin cədvəliniz mənimkindən daha çox məşğuldür. Odu ki, bizi qəbul etmək üçün vaxt ayırdığımıza görə Sizə təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Gələcək əməkdaşlığımızla bağlı fikir mübadiləsi aparmaq, birgə addımlarımızı planlaşdırmaq üçün yaxşı fürsətdir.

Ardı 2-ci səh.

Böyük Zəfərin təməli

Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərindəki hərbi uğuru Vətən savaşındakı yekun qələbəni təmin etdi

Cənubi Qafqazın ən böyük hərbi gücü sayılan Azərbaycan Ordusunun Aprel qələbəsindən 5 il ötür. O qələbə ki, onu 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfərimizin başlanğıc nöqtəsi adlandırma biləcək.

Düşməni əzən güc

Bu döyüşlər ilk növbədə Azərbaycanla Ermənistan arasındakı tə-

mas xəttinin dəyişdirilməsi ilə nəticələndi. Tərtər və Füzuli istiqamətlərində düşmənin işğal etdiyi torpaqlarımızda möhkəmləndirdiyi ön xətti qoşunlarımız tərəfindən çətinlik çəkilmədən yarıldı, erməni hərbi birləşmələri geri otuzduruldu. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatına keçərək strateji mövqelərə sahib oldu. Həmin strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər isə imkan verdi ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə tam

nəzarət etsin və lazımi tədbirləri görə bilsin.

Azərbaycan ictimaiyyəti buna qədar ordumuzun hansı gücə malik olduğunu parad və təlimlərdə görmüşdü. Bu baxımdan dörd günlük müharibənin yekunu olaraq düşmənin məğlubiyyəti, iki min hektar işğal olunmuş ərazinin azad edilməsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən düşməni üzərində əzici gücə və üstünlüyə malikdir. Azərbaycanın ən modern silah-sursat və hərbi texnika ilə təchiz olunmuş Si-

lahlı Qüvvələri nəyə qədər olduğunu döyüş meydanında təsdiq etdi.

Ordumuzun qüdrəti Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Ağır tələfatlar verərək geri çəkilən düşməni Azərbaycan Silahlı Qüvvələrinin gücünü hiss etdi. Nə qədər gizlətməyə çalışsalar da, ayrı-ayrı erməni mənbələri Ermənistan ordusunun çoxsaylı canlı qüvvə və hərbi texnika itirdiyini etiraf etdilər.

Ardı 6-cı səh.


Selçuk BAYRAKTAR: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”



Əvvəlki 1-ci səh.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilən Zirvə görüşündə Türkiyə Prezidentinin Azərbaycanı bu Qələbə münasibətilə bir daha təbrik etməsinə yüksək qiymətləndirdi.

Türkiyənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunan Prezident İlham Əliyev Selçuk Bayraktarın bu uğurların önündə getdiyini vurğuladı, “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaqlarımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu qeyd etdi.



Dövlət başçısı Azərbaycanla Türkiyə arasında qaradaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına istiqamətdəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qara-

bağ” ordeni ilə təltif edildiyini bildirdi və ordeni Selçuk Bayraktara təqdim etdi.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildiren Selçuk Bayraktar dedi: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.

Azərbaycan Prezidentinin islahatlar siyasəti yüksək qiymətləndirilir

Əvvəlki 1-ci səh.

Çünki bu vaxta qədər əməkdaşlıq çox uğurlu olmuşdur. Mən elə indicə məlumata baxdım. Biz 47 layihə həyata keçirmişik və onların bəziləri hələ icra mərhələsindədir. Ümumi paket təxminən 4 milyard ABŞ dolları təşkil edir. Bizim inkişafımızın çox vacib sahələrinə, infrastrukturaya göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Eləcə də TANAP-ın maliyyələşdirilməsi ilə bağlı verdiyiniz dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirirəm. Bu da maliyyə baxımından, həm də digər maliyyə institutlarına müəyyən signalın verilməsi baxımından çox önəmli idi. Çox şadam ki, artıq layihənin açılışı olmuşdur. “Cənub qaz dəhlizi” tam olaraq 3 aydır ki, fəaliyyət göstərir və bu, yalnız başlanğıcdır. Əlbəttə ki, biz “Doing Business” proqramında mövqeyimizi yaxşılaşdırmağımızla çox fəxr edirik. Biz 191 ölkə arasında 28-ci mövqedəyik. Bu, bizim üçün həqiqətən də mühüm nailiyyətdir. Lakin əlbəttə ki, biz is-

lahatları davam etdirəcəyik və mən əminəm ki, görüşümüzə biz bunu müzakirə edəcəyik. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var. Orada infrastrukturun inkişafına böyük ehtiyac var. Çünki bütün infrastruktur dağıdılmışdır və insanlar qayıtmaq üçün biz, əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odu ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik.

Sebastian MOLINEUS: Əvvəla, bizimlə görüşmək üçün vaxt ayırdığınıza görə çox sağ olun. İcazə verin, Sizə gec de olsa Novruz bayramı münasibətilə təbrik edim. Ümid edirəm ki, bayram ailənizlə keçirmək imkanınız olub. Bir daha qeyd etmək istəyirəm ki, yenidən burada olduğuma görə çox böyük sevinc hissi keçirirəm. Pandemiyanın baş qaldırılmasında bir il keçib və xoşbəxtlikdən biz geri qayıdacağımızı bildik.

Prezident Əliyev əvvəla, Sizə Azərbaycan üzrə yeni ölkə menecerimiz Sara Mayklı təqdim etmək istəyirəm. Əlbəttə ki, Siz onu yaxşı tanıyırsınız. Sara ölkə üzrə yeni menecer olacaq. O, növbəti dörd ildə burada olacaq. Hesab edirəm ki, o, əla seçimdir, əgər belə deyə bilərəmsə. Siz bunu tezliklə göreceksiniz. O, Azərbaycan Hökuməti və Dünya Bankı arasında əməkdaşlığa daha da təkmilləşdirmək üçün özü ilə bütün keyfiyyət və atributları gətirir.

Prezident İlham ƏLİYEV: Siz burada yaxşı vaxt keçirməyi arzulayıram.

Söhbət zamanı Dünya Bankının regional direktoru Sebastian Molineus Azərbaycanda iqtisadi sahədə gedən prosesləri və ölkəmizlə əməkdaşlığın önəmini vurğuladı, Azərbaycan Prezidentinin islahatlar siyasətini yüksək qiymətləndirdi.

Görüşdə strateji istiqamətlərdə əlaqələrin və Dünya Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Pandemiya ilə mübarizə istiqamətində Azərbaycan beynəlxalq əməkdaşlığa mühüm töhfələr verir



Prezident İlham Əliyev Avropa Burosunun sədri Hans Klüve və təşkilatın digər rəhbər nümayəndələri ilə görüşüb.

ƏZƏRTAC xəbər verir ki, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Burosunun sədri Hans Klüve və təşkilatın digər rəhbər nümayəndələri iştirak ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilatla bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımları yüksək qiymətləndirərək ölkəmizin

Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd etdi.

Prezident İlham Əliyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən danışdı, bu sahədə Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələri qeyd etdi. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türkiyə Şurasının fəvqəladə Zirvə görüşünün keçirildiyini bildirdi. Martın 21-də isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin

edilməsi” adlı qətnamənin qəbul edildiyini vurğuladı.

Dövlət başçısı dünyada pandemiya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunduqdan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirdi. Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrı-seçkililiyin məsuliyyət yaratdığına diqqətə çatdırdı.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min “AstraZeneca” peyvəndinin Azərbaycanca göndəriləcəyini dedi. Prezident İlham Əliyev bununla bağlı təşəkkürünü bildirdi.

İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə **qərara alıram:**

1. Aşağıdakı hərbi prokurorluqlar yaradılsın:
 - 1.1. Qubadlı Hərbi Prokurorluğu;
 - 1.2. Kəlbəcər Hərbi Prokurorluğu;
 - 1.3. Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- 2.1. Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə və digər təşkilati-ixtisas vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;
- 2.2. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- 2.3. Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkilatı üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-ixtisas vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;
- 2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2021-ci il

Azərbaycanın Baş naziri Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb

Aprəl 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.



Dünya Bankının regional direktoru ilə görüş

Aprəl 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Bankının regional direktoru Sebastian Molineus ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və məhsuldar əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.



Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qarşılıqlı münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun silahlanmasında olan “Baykar”



şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirib. Həmin PUA-ların Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşməne ciddi zərbə vurulub, onun xeyli sayda

canlı qüvvəsi və döyüş texnikası məhv edilib. Görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini də müzakirə ediblər.

Azərbaycanda aparılan iqtisadi islahatlar Dünya Bankı tərəfindən dəstəklənir

Azərbaycanda aparılan iqtisadi islahatlar Dünya Bankı tərəfindən dəstəklənir.

Iqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cəbbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verdiyini, bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı və digər sahələrdə əməkdaşlıq Azərbaycan qabaqcıl beynəlxalq təcrübəsinin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi



baxımından xüsusi önəm kəsb edir.

M.Cəbbarov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib,

koronavirus (COVID-19) pandemiyasından sonra iqtisadiyyatın bərpası barədə fikirlərini bölüşüb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru S.Molineus Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə

rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə Dünya Bankı ilə tərəfdaşlığın genişləndirilməsi, potensial əməkdaşlıq sahələri və digər məsələlər barədə müzakirələr aparılıb.



Azərbaycanın müdafiə naziri Türkiyə müdafiə sənayesi şirkətlərini təmsil edən nümayəndə heyəti ilə görüşüb

Aprel 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Müdafiə Sənayesi Komitəsi, Hərbi Hava Qüvvələri, "ASELSAN" və "HAVELSAN" şirkətlərinin rəhbər heyətinin salamlayan müdafiə naziri ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, Azərbaycan Ordusunun silahlanmasında olan Türkiyə müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi silah və döyüş texnikası, həmçinin hərbi təyinatlı digər məhsullar ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.



Həmin döyüş vasitələrinin Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşməne ciddi zərər vurulub.

General-polkovnik Zakir Həsənov belə görüşlərin hərbi-texniki əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

Vətən müharibəsində şəhid olanların yaxınları və əzizlərinə başsağlığı verən qonaqlar Azərbaycan əsgəri ilə qürur duyduqlarını və Azərbaycanın hərbi potensialının artırılması istiqamətində həyata keçiriləcək birgə fəaliyyətləri xüsusi qeyd edib.

Görüşdə Azərbaycan Ordusunun ən müasir elektron texnologiyalar ilə təchiz edilməsi, rabitə sistemləri imkanlarının genişləndirilməsi, eləcə də mövcud əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Moskvada Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub

Aprel 1-də MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər iki tərəfdən



nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan diaaloq səviyyəsinə münasib olaraq ifadə edilib. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirilib

Aprel 1-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum gününə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasim iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.

Əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı



uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqlik sükutla yad edildi.

Anım mərasimində qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb. Ş.Həmidovun qəhrəmanlığının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, təltif edildiyi orden və medallara layiq olduğu xüsusi vurğulanıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIİD-in birgə sessiyasında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 31-də KAICIİD Beynəlxalq Dinlərarası və Mədəniyyət Dövlətləri arasında Dialoq Mərkəzinin Tərəflər Şurası və Direktorlar Şurasının videokonfrans formatında keçirilən birgə sessiyasında iştirak edib.

QMİ-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birgə sessiyada KAICIİD Təşkilatının Baş katibi Fəysal bin Müəmmər, Direktorlar Şurasının və Mərkəzin təsisçi dövlətlərini təmsil edən Tərəflər Şurasının üzvləri - Səudiyyə Ərəbistanı Krallığının Avstriya Respublikasındakı səfəri, şahzadə əlahəzrət Abdulah bin Xalid bin Sultan bin Əbdüləziz Al Səud, Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin siyasi direktoru səfir Qreqor Kössler, İspaniya Krallığının Avstriya Respublikasındakı səfirinin müavini Migel Alonso Berrio və Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının sədri Kardinal Migel Ayuso iştirak ediblər.

Şeyxülislam A.Paşazadə ilə bərabər, Direktorlar Şurasında təmsil olunan Konstantinopol Ekumenik Patriarxatının Ekzarxi Mitropolit Emmanuel, "Shanti Ashram" təşkilatının direktoru Kezevino Aram, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş katibi Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Budist Təşkilatının prezidenti Koşo Nivano, Beynəlxalq Mərkəzin Baş katibinin müavini Alvaro Albacete, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru baş rəvvin David Rosen də birgə sessiyada iştirak ediblər.

Tədbirdə bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin inkişaf etməsi sistemi ilə bağlı, KAICIİD-in idarəetmə strategiyası ətrafında müzakirələr aparılıb. Toplantının proqramına dinlərarası dialoq dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin təşkilatın inkişaf perspektivləri, genişlənmə prosesi çərçivəsində yeni üzvlərin qəbulu, təşkilatı məsələləri və sair daxil idi. Beynəlxalq Mərkəzin qarəğahının yeni ünvanı məsələsi də müzakirə edildi. Bildirilib ki, bir neçə Avropa ölkəsi öz namizədliyini verib. Namizəd dövlətlər arasında Portuqaliyanın adı xüsusi qeyd olunub və qərara gəlinib ki, yaxın günlərdə seçimin nəticələrinə dair rəsmi açıqlama verəcək.

Həmçinin Beynəlxalq Mərkəzin Tərəflər Şurasının sıralarının genişlənməsi də gündəmdə olub.

Məlumat üçün bildirdik ki, KAICIİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçisi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qəragahı Vyana şəhərində yerləşir. Hazırda Tərəflər Şurasının üzvləri məhz bu təsisçi dövlətlərdir.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider şeyxülislam Allahşükür Paşazadə yekdilliklə yenidən növbəti 4 il üçün Direktorlar Şurasının üzvü seçilib.

Şeyxülislam Allahşükür Paşazadə videokonfransda Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını və xeyir-dualarını iştirakçıların diqqətinə çatdırıb. Direktorlar Şurasının üzvü kimi A.Paşazadə pandemiya şəraitinə baxmayaraq, KAICIİD təşkilatının program üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətə vurğulayıb və Azərbaycanda bu istiqamətdə görülən işlərdən bəhs edib. Birgə sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr qeyd olunub. Onlayn sessiya məhsuldar keçib.



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 31-də KAICIİD Beynəlxalq Dinlərarası və Mədəniyyət Dövlətləri arasında Dialoq Mərkəzinin Tərəflər Şurası və Direktorlar Şurasının videokonfrans formatında keçirilən birgə sessiyasında iştirak edib.

QMİ-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birgə sessiyada KAICIİD Təşkilatının Baş katibi Fəysal bin Müəmmər, Direktorlar Şurasının və Mərkəzin təsisçi dövlətlərini təmsil edən Tərəflər Şurasının üzvləri - Səudiyyə Ərəbistanı Krallığının Avstriya Respublikasındakı səfəri, şahzadə əlahəzrət Abdulah bin Xalid bin Sultan bin Əbdüləziz Al Səud, Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin siyasi direktoru səfir Qreqor Kössler, İspaniya Krallığının Avstriya Respublikasındakı səfirinin müavini Migel Alonso Berrio və Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının sədri Kardinal Migel Ayuso iştirak ediblər.

Şeyxülislam A.Paşazadə ilə bərabər, Direktorlar Şurasında təmsil olunan Konstantinopol Ekumenik Patriarxatının Ekzarxi Mitropolit Emmanuel, "Shanti Ashram" təşkilatının direktoru Kezevino Aram, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş katibi Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Budist Təşkilatının prezidenti Koşo Nivano, Beynəlxalq Mərkəzin Baş katibinin müavini Alvaro Albacete, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru baş rəvvin David Rosen də birgə sessiyada iştirak ediblər.

Tədbirdə bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin inkişaf etməsi sistemi ilə bağlı, KAICIİD-in idarəetmə strategiyası ətrafında müzakirələr aparılıb. Toplantının proqramına dinlərarası dialoq dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin təşkilatın inkişaf perspektivləri, genişlənmə prosesi çərçivəsində yeni üzvlərin qəbulu, təşkilatı məsələləri və sair daxil idi. Beynəlxalq Mərkəzin qarəğahının yeni ünvanı məsələsi də müzakirə edildi. Bildirilib ki, bir neçə Avropa ölkəsi öz namizədliyini verib. Namizəd dövlətlər arasında Portuqaliyanın adı xüsusi qeyd olunub və qərara gəlinib ki, yaxın günlərdə seçimin nəticələrinə dair rəsmi açıqlama verəcək.

Həmçinin Beynəlxalq Mərkəzin Tərəflər Şurasının sıralarının genişlənməsi də gündəmdə olub.

Məlumat üçün bildirdik ki, KAICIİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçisi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qəragahı Vyana şəhərində yerləşir. Hazırda Tərəflər Şurasının üzvləri məhz bu təsisçi dövlətlərdir.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider şeyxülislam Allahşükür Paşazadə yekdilliklə yenidən növbəti 4 il üçün Direktorlar Şurasının üzvü seçilib.

Şeyxülislam Allahşükür Paşazadə videokonfransda Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını və xeyir-dualarını iştirakçıların diqqətinə çatdırıb. Direktorlar Şurasının üzvü kimi A.Paşazadə pandemiya şəraitinə baxmayaraq, KAICIİD təşkilatının program üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətə vurğulayıb və Azərbaycanda bu istiqamətdə görülən işlərdən bəhs edib. Birgə sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr qeyd olunub. Onlayn sessiya məhsuldar keçib.

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı inkişaf edir

Türkiyənin ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cəbraylov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq, əməkdaşlığımızın uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, ortaq maraqların və dəyərlərin birləşməsi Azərbaycan və Türkiyə dünyəvi münasibətlərində ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnekdir. Ölkəmizdə beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Dövlət başçılarının səmimi

dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsinə şərtləndirir. İqtisadiyyat naziri əməkdaşlığın inkişafında bu ilin fevralında Türkiyədə 9-cu iclası keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının əlverişli platforma olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında çoxsahəli əməkdaşlığın genişləndirilməsi üçün həyata keçirilən tədbirlər yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcək.

Türkiyənin ticarət naziri Ruhsar Pekcan Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirib, Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlı olduqlarını diqqətə çatdırıb.

Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev ölkəmiz arasında tranzit-logistika, gömrük, İKT, ticarət və sair sahələrdə əlaqələrin genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına təsirləri barədə məlumat verilib, koronavirusla mübarizədə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulanıb. Tərəflər ölkəmizdə iqtisadi əlaqələrin gücləndirilməsi, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılması və maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycan ilə Fransa arasında hüquq mühafizə orqanları arasında əməkdaşlıq müzakirə olunub

Aprel 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Fransa Respublikasının ölkəmizdəki səfəri Zakari Qros ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş prokuror Azərbaycanla Fransa arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcud olduğuna toxunaraq dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.

Baş prokuror 30 ilə yaxın dövrdə Azərbaycanın Ermənistan tərəfindən işğal altındakı saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildiyini, ölkəmizin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

Kamran Əliyev Ermənistanın silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilmiş cinayətlərə bağlı Baş Prokurorluğun təşkil etdiyi brifinq və mətbuat konfranslarında Fransa səfirliyinin iştirakına görə təşəkkürünü bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildiren səfir Zakari Qros ikitərəfli münasibətlərə toxunaraq, Fransanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini, ölkəmizdə iqtisadi əlaqələrin yüksək səviyyədə və müvafiqəyyətlə inkişaf etdiyini vurğulayıb.

Zakari Qros regionda bundan sonrakı dövrdə sülhün və əmin-amanlığın bərqərar olacağına ümidvar olduğunu bildirdi.

Səfir mülki əhaliyə və hərbiçilərə qarşı törədilmiş qəddarlıqları qətiyyətlə qınadığını qeyd edərək tərəfləri bu məsələləri arasırdır təqsirkar şəxslərin cəzalandırılmasına çağırıb.



Həmçinin vurğulanıb ki, Fransa hökuməti beynəlxalq humanitar təşkilatlara dəstək verməklə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına, maddi-mədəni irsin bərpasına iştirak etməyə hazırdır.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqlarına əsasən prokurorluqda aparılan gənşirmiş əhatəli islahatlar, prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun yaradılmış yeni idarələr, beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizədə dövlətimizin göstərdiyi səylər, həmçinin koronavirusa qarşı mübarizədə sahədə ölkəmizdə həyata keçirilən istiqamətli və cinayət təqibi tədbirləri qeyd edilərək, insan adları və narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıqın digər ağır formaları ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə hər iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətməmiş şəxslərin ekstradisiyası və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Daha sonra prokurorluq əməkdaşları arasında təcrübə mübadiləsinin aparılmasını təmin etmək məqsədilə Tivninin və Avropa İttifaqının digər texniki yardım proqramları çərçivəsində qarşılıqlı səfər və görüşlərin keçirilməsinin vacibliyi də qeyd edilib, geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanda koronavirusa 2248 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 860 nəfər müalicə olunaraq sağalıb, 2248 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 263 min 961 nəfər koronavirus infeksiyasına yoluxma faktı müəyən edilmişdir. Onlardan 238 min 985 nəfər müalicə olunaraq sağalıb, 3593 nəfər vəfat edib. Aktiv xəstə sayı 21383 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 888 min 33 test aparılıb. Dünənki test sayı isə 14375-dir.



Azərbaycanda birinci mərhələ üzrə vaksinasia olunanların sayı 558 min 485 nəfərə bərabərdir

Aprel 1-də Azərbaycan Respublikasında 31 min 157 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasia olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasia olunanların sayı 10 min 770, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 20 min 387 nəfər olub.

Hazırkı dövrdə ölkəmizdə vurulan vaksinlərin sayı 856 min 363-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasia olunanların sayı 558 min 485, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 297 min 878 nəfərdir.

Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb

Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən və Ermənistan Respublikası ilə dövlət sərhədləri işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasına üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, aprelin 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkilatın DSX rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin reisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi həyətə çatdırıb.

Çıxışda Vətən müharibəsində düşmənin üzərində tarixi Qələbənin əldə olunması



sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün say və bacarıqlarını əsirgəməyən Azərbaycan sərhədçilərinin döyüş tapşırığından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığının təmin edilməsi vəzifəsini öhdəsinə götürən də layiqincə gələcəklərinə əminlik ifadə olunub.

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəsmi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkil olunması üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarmaya və yeməkhana kompleksinə, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçirdilər. Kompleks daimi işiq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilmişdir.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olundu.



Azərbaycan-Türkiyə qarداşlığı dünyaya bir daha nümayiş olundu

44 günlük müharibədə Azərbaycan-Türkiyə qaradaşlığı bir daha tarixi sınaqdan çıxdı. Bu müharibə qaradaşlığımızı daha da möhkəmləndirdi, sarsılmaz etdi.

Müharibə günlərinin ən möhtəşəm mənzərələrindən biri isə hər yerdə Azərbaycan, Türkiyə, o cümlədən Azərbaycana dəstəyini ifadə edən Pakistan, İsrail, Ukrayna bayraqlarının dalğalanması idi. Binaların evyanlarını, avtomobillərin şüşələrini, hər yeri ay-ulduzlu bayraqlar bəzəmişdi.

Respublikamızın hər yerində Azərbaycan bayraqları ilə yanaşı, Türkiyə bayraqlarının dalğalanması barədə jurnalistin sualına cavab verən Prezident İlham Əliyev bunu təbii və birliyin təbessümü kimi dəyərləndirdi: "Doğrudur. Biz qürur duyuruq. Bu, təbii. Bizim qaradaşlığımız əbədidir və bizim qaradaşlığımız bütün sınaqlardan keçib. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Mən dəfələrlə bu mövzu ilə bağlı öz sözlərimi demişdim. Əziz qaradaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təşkil olunan birgə mətbuat konfranslarında dəfələrlə demişəm ki, bu gün dünyaya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi. Bu, ürkədən gələn duyğulardır. Bizim birliymiz bizim tariximizə əsaslanır, ortaq etnik köklərə, dilimizə, dinimizə, qaradaşlığımıza əsaslanır. Əziz qaradaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyi yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizlən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu - kenarda durun, qaşmayın, Azərbaycan təkdir, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliymiz əbədi olmalıdır".

Azərbaycan Prezidentinin Türkiyə televiziya kanallarına verdiyi müsahibələrin ruhunda da bu qaradaşlıq və dostluq münasibətləri aydın göründü. Bu müsahibələrin hər birində obyektivlik gözənilməklə, Azərbaycanın haqq səsi ilə yanaşı, həm də Azərbaycan-Türkiyə qaradaşlığı bir daha dünyaya bəyan olundu. Bayraqlara bağlı sualı "CNN-Türk" televiziyasının müxbiri də səsləndirdi və Prezident İlham Əliyev Türkiyə prezidentinin Azərbaycanı ziyarət qədər bizə əziz olduğunu dedi:

"Bu, əslində, hər zaman belə idi. Çünki Türkiyə bizim üçün təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bəyimiz üçün əziz bayraqdır. Azərbaycan bayrağı qədər əzizdir. Ancaq təbii ki, bu münaqişə, bu döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, cənab Prezident, mənim qaradaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Azərbaycana göstərilən dəstək, Türkiyədən gələn məktublar da insanların "Azərbaycan təkdir" deyil" sözləri, əlbəttə ki, Türkiyəyə olan məhəbbəti daha da artırır. Siz də bunun şahidsiniz ki, bütün bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır. Eyni zamanda bu gün Türkiyədə də Türkiyə ilə Azərbaycan bayraqları bir yerdə dalğalanır. Mənə göstərilən o videokadrlar da bizi çox duyğulandırır, çox məmnun edir ki, bizim türk qaradaşlarımız orada avtomobilləri, binaları Türkiyə və Azərbaycan bayraqları ilə bəzəmişlər. Yeni bu əsl qaradaşlıq, həmrəylik rəmzidir. Azərbaycan Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir.

Dövlət başçısının müsahibə verdiyi Rusiyanın "Rossiya-1", "Perviy", RBK televiziya kanalları, "Ria Novosti", "TASS" və "İnterfaks" agentlikləri tek Rusiyada deyil, Müstəqil Dövlətlər Birliyi və Avropa miqyasında tanınan media quruluşları və KİV-dir.

Ümumiyyətlə, öten il sentyabrın 27-dən etibarən müharibə günlərində Rusiya telekanallarında əfirə gədən siyasi proqramların əsas mövzusu ikinci Qarabağ müharibəsi oldu. Bu gün ermənilərin Rusiya ictimai fikrində və media orqanlarında aparıcı mövqeyə malik olmaları sirr deyil. Lakin Azərbaycan Prezidentinin Rusiya KİV-inə ayrı-ayrılıqda verdiyi müsahibələr ermənilərin və ermənipərəst siyasətçilərin bütün iddia və arqumentlərini alt-üst etdi. Elə buna görə də ermənilər rus ictimai fikrinə demək olar ki, təsir göstərə bilmədilər.

Prezident İlham Əliyevin Rusiya mətbuatına ilk açıqlaması sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında oldu. Həmin vaxt müharibə cəmi iki gün idi başlamışdı və ermənilər dünyanın hər yerində informasiya müharibəsinə başlamışdılar. Və həmin proqramda sualları cavablandıraraq İlham Əliyevin qarşısında həтта ermənipərəst mövqeyi ilə fərqlənən aparıcı da təfərrüatla danışırdı. "Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gədənə bütün tərəflər haqqında danışılır. Bu, düzgün anlayış deyil.

"Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gədənə bütün tərəflər haqqında danışılır. Bu, düzgün anlayış deyil.

"Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gədənə bütün tərəflər haqqında danışılır. Bu, düzgün anlayış deyil.

"Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gədənə bütün tərəflər haqqında danışılır. Bu, düzgün anlayış deyil.

İnformasiya savaşının sərkərdəsi

Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin tərəfdarı Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, "Qarabağ Ermənistandır və nöqtə". Belə olan halda hansı danışıqlar prosesindən söhbət gədənə bilər. Axı ATƏT-in Minsk qrupu tərəfindən işlənilən diplomatiya prinsiplərinin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, "Qarabağ Ermənistandır" və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın onuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbul edilmiş tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamnamaya kimin əngəl olması barədə daha fəal danışıqlara başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, tərribatlar törədirlər. Bizim dövlət sərhədində mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın tərribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təşvişləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-in dövlət başçılarının şəxsiyyətində dəfələrlə bəyanatları veriblər ki, status-kvo qəbul edilməz. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycan qaytarılmalıdır. Biz danışıqlara sadıq, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük" deyən İlham Əliyev aparcının suallarına verdiyi cavablarla Rusiya auditoriyası qarşısında erməni yalanlarını darmadağın etdi.

"Bəlkə də cənab İlham Əliyev çıxış etməsəydi, həmin verilmiş müzakirələr tamamilə Azərbaycanın əleyhinə gedəcəkdə. Amma İlham Əliyevin çıxışı müzakirələrin məcrasını dəyişdi, siyasi və hərbi ekspertlərin öz fikirlərinə korrektor təməsinə səbəb oldu". Təsəddüfi deyil ki, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko belə bildirdi.

Prezident İlham Əliyev "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramında 12 dəqiqə ərzində elə bir çıxış etdi ki, artıq ondan sonra danışıq Paşinyanın nə deməsinin əhəmiyyəti yox idi. O, duqca mükəmməl çıxış, baş verənlərə sistemli yanaşması ilə Prezident İlham Əliyev həm də özünün yüksək siyasi peşəkərliliyini ortaya qoydu ki, bu da həmin verilmiş ekspertlərin diqqətindən yayınmadı.

İlham Əliyevin aparcılarının suallarına verdiyi cavablar nəticə etibarilə Ermənistanın yalan üzərində qurulmuş təbliğatına vurulan böyük zərbə oldu. Paşinyan isə dolaşlıq, qeyri-səlis, sistemsiz və qrammatik baxımdan zəif çıxış və ilizliyi, siyasi baxımdan zəifliyi ortaya qoydu. Beynəlxalq ictimaiyyət qarşısında Prezident İlham Əliyevin çıxışından sonra indiyədək dəfələrlə çapılmaz duruma düşən N.Paşinyan



Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü.

bu dəfə də aciz vəziyyətdə qaldı. Yene də çıxışında nala-mıxa vurdu, dili topuq çala-çala heç bir fakt əsəslənməyən yalan və uydurmalar söylədi. Lakin nə söyləsə də, Azərbaycan Prezidentinin tutarlı çıxışında cılız vəziyyətdə qaldı. Əslində Ermənistan kimi işğalçı dövlət siyasətinə çevirən bir dövlətin rəhbərindən başqa nəse gözləmək mümkün deyil.

Prezident İlham Əliyevin məntiqli, tutarlı, peşəkər və səlis cavabları ekspertlər tərəfindən yüksək qiymətləndirildi və diplomatiya məharətinin zirvəsi kimi səciyələndirildi. Bunun fonunda Nikol Paşinyanın sönmək, faktoloji bazada məhrum olan, dolaşlıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən zəif olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir təncidə dözmədiyini aydın göstərdi.

Rusiya mediası Qərb KİV-dən fərqli olaraq Azərbaycanı ittiham etmədi

Bir məsələni qeyd edim ki, Rusiya televiziya kanallarında, rus media məkanında ikinci Qarabağ müharibəsi ətrafında kifayət qədər çoxlu sayda informasiya dövriyyəyə buraxıldı. Rusiya KİV-də erməni əsilli şəxslərin üstünlük təşkil etdiklərini nəzərə alsaq həmin xəbərlərin hansı səpkidə olduğunu təsvür etmək çətin deyil.

Amma Rusiya KİV-in İlham Əliyevlə müsahibələrində hər şey fərqli idi. İlk növbədə diqqəti o çəkirdi ki, İlham Əliyevdən müsahibə götürən KİV orqanları erməni təəssübkeşliyindən uzaq idilər. Jurnalist etikasına, media prinsiplərinə, tərəfsizlik və qərəzsizlik hər bir sualda özünü aydın bürüzə verirdi. Bir daha xatırladım ki, Qərb KİV İlham Əliyevdən müsahibə alanda az qala bəzən ittihamçı rolunda çıxış edirdi. Məsələn, xarici müzdü döyüşçülərlə bağlı məsələlərlə onlar yalnız sual vermişdilər, həm də Azərbaycanı ittiham edirdilər. Və ya Avropadan gəlmiş jurnalistlər sentyabrın 27-də Azərbaycanın hücumu kəşfiyyətində iddia edilirdilər. Eyni səpkili sualları rusiyalı jurnalistlər də Prezident İlham Əliyevə ünvanladılar, amma məzmun baxımından tamamilə fərqli. Məsələn, "Perviy Kanal" televiziya döyüşçüləri barədə danışıqların təsvürü edib bildirsiz. Budur, azad edilmiş ərazilərdən çəkilmiş videokadrları nümayiş etdiririk. Bu kadrları görünür ki, orada hər şey dağıdılıb. Biz bunu bilir-dik. Bu, Stalingraddan da bəterdir. Dağıdılmayanları isə hamısı oğurlanıb, qəzet edilib. Başa dürsünüz, onlar həтта pəncərə çərçivələri də, unitizləri də oğurlayıblar. Bu, sadəcə dövlət siyasəti dərəcəsinə çatdırılmış quldurluqdur. Ona görə də biz bu əraziləri bərpa edəcəyik".

"Ria Novosti" agentliyinin müsahibəsində isə İlham Əliyev Dağlıq Qarabağın tarixi ilə bağlı qısa açıqlamasında faktlara istinad edərək bu ərazilərin ermənilərə məxsus olmadığını Rusiya ictimaiyyətinin diqqətinə çatdırır: "Sadəcə faktlara istinad etməklə, əslində, nələr baş vermiş olduğunu və indi nələr baş verdiyini təməşəqlərini özünə çatdırmaq istəyirəm. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil, onun statusu məhz belə olub, - Qarabağ xanlığının Rusiyanın tə-

ribinə daxil olması barədə general Sisianovun şəxsiyyətində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bir cəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə KİV Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İrən ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb".

Azərbaycan Prezidenti Türkiyənin proseslərdə iştirakını Rusiya ictimaiyyətinə izah etdi

Bu müsahibələrdə Rusiya KİV-i maraqlandıran ən əsas məsələlərdən biri Türkiyənin proseslərdə iştirakı barədə idi. Əslində gözləmək olardı ki, bütün rus media orqanları bu barədə İlham Əliyevə sual verəcəklər. Amma cəmi 3 KİV müsahibədə bu məsələyə yer ayırdı ki, bu da Türkiyənin Dağlıq Qarabağ problemi-nin həllində iştirakına Rusiya siyasi dairələrində heç də qışqançılıq yanaşılmamasının təsdiqi sayıla bilər.

Onu da qeyd edim ki, Türkiyə Azərbaycanın strateji tərəfdaşı olaraq 44 günlük müharibədə ölkəmizin haqlı mövqeyini qətiyyətlə dəstəklədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurduğunu dedi: "Rusiyaya münasibət məsələsinə gəldikdə isə sizə bir fakt göstərə bilərəm. Pandemiya qədər biz də Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı hər il təxminən 15-20 faiz artır. Keçən il bu göstərici bir milyona yaxın olub. Mən həmişə demişəm, rusiyalıları buraya cəlb edən təkcə bizim mətbəximiz, təkcə çimərliklər, təkcə tarix deyil, həm də odur ki, onlar burada özərləri rahat hiss edirlər. Öz mühtilərəndə olduğu kimi hiss edirlər, burada insanlarla rus dilində danışırlar. Yəqin bilirsiniz ki, bizdə, Azərbaycanda təhsilin rus dilində olduğu neçə məktəb var. Onların sayı 300-dən çoxdur. Heç yerdə belə deyil. Rusiya ali məktəbləri, onların illalılar. Rusiyanın musiqi, teatr kollektivləri pandemiya qədər demək olar ki, hər haftə burada olurdular. Buna görə də Rusiyaya və Rusiya Federasiyasında yaşayan ruslara Azərbaycanda yalnız məsəbət münasibət var. Siz artıq bir neçə gündür ki, buradasınız və erməni işğal amilinin insanları ovqatına nə dərəcədə təsir göstərdiyini bilirsiniz. İnsanlar hər bir sözü, hər bir jesti, hər bir mimikası duyurlar. Əlbəttə, açıq deməliyəm, bu müddətdə, bu günlər, bu həftələr ərzində bəzi Rusiya kanallarında qəti anti-azərbaycan təbliğatını, tok-suların iştirakçıların saxta-karlığını, manipulyasiyasını, iştirakçıları heyyətinin tarazlaşdırılması olmasın, Rusiyanın aparcı telekanallarında Azərbaycan xalqı, Azərbaycan Prezidenti təhqir ediləndə, əlbəttə, bunlar Rusiyanın nüfuzunu artırır. Mən bu məsələni Rusiya rəhbərliyinin diqqətinə çatdırıram. O mənada yox ki, bunlar bizi narahat edir, Azərbaycan cəmiyyəti və ictimai fikri Azərbaycanın daxili təməli formalaşır. O mənada ki, belə münasibət haçansa bizim planlarımız-

yacaq. O, artıq indi həmin rolunu oynayır. Rusiya və Türkiyə prezidentləri daha da inkişaf etdirilməyi planlaşdırırlar. Hazırda biz iqtisadi və digər sahələrdə əməkdaşlıq üzrə beş yol xəritəsi ərzində fəal iş aparırıq. Siyasi baxımdan çox yaxşı məsələlər var. Lakin bu müddətdə Rusiya mediasında üz-ələdiyimiz informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub".

Əlbəttə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin səyləri lazımdır. Lakin bir məsələ aydındır ki, Rusiya daxilindəki bəzi dövlət arasındakı münasibətlərə kölgə sala bilməyəcəklər.

İlham Əliyev erməni iddialarını alt-üst etdi

Bütövlükdə Rusiya KİV-ə müsahibələri zamanı Azərbaycan Prezidenti İlham Əliyev erməni yalanlarını alt-üst etdi, aşağıda təziz şəkildə qeyd etdiyim vacib məsələləri rus ictimaiyyətinin diqqətinə müvəffəqiyyətlə çatdırdı: Müharibəyə başlayan Ermənistan; Ermənistan artıq bir neçə ay idi ki, hücumu - yeni müharibəyə hazırlaşdı; Qanunsuz məskunlaşma və hərbi tərribatlar qəbul edilməzdir; Türkiyə regionda sülhün təminatçısıdır; Paşinyanın şəxsiyyətində Ermənistanın rəhbəri Sorosun əhatəsidir; Azərbaycanın Ermənistanın torpaqlarında hərbi maraqları yoxdur; Azərbaycan Ordusunun müzdü döyüşçülərə ehtiyacı yoxdur; Azərbaycan müzakirələrdə hər zaman konstruktiv olub; Münaqişənin yalnız iki tərəfi var və sair.

Artıq Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Prezident İlham Əliyevin dediği kimi, "Dağlıq Qarabağ problemi" ifadəsi də aradan qalxıb. Rusiya KİV-ə müsahibələr zamanı sülhməramlı qüvvələr barədə ətraflı fikir mübadiləsi olmadı. Çünki hələ Ermənistan həmin vaxt kapitulyasiyaya razı olmamışdı. Hazırda isə Qarabağda ermənilər yaşayan hissədə 10 neyabr üçtərəfli bəyanatına uyğun olaraq Rusiya sülhməramlıları xidmət edirlər. Onlar barədə ictimaiyyət arasında fikirlər birmənalı olmasa da, hesab edirik ki, Azərbaycanın Ermənistanla sovet illərində müəyyən olunmuş dövlət sərhədinin bərpa olunması, hələ sovet illərində Azərbaycanın Zəngilan və Qubadlı rayonları istisqa məntərlərində ərazilərimizə daxil olaraq məskunlaşmış ermənilərin çıxarılması olduqca böyük siyasi-hərbi uğurdur.

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir daha Rusiya sülhməramlıları barədə danışıq deyib: "Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyasını icra edirlər, hesab edirik ki, müvəffəqiyyətlə icra edirlər. Hər bir müəyyən problemlər üzərində, bəzi problemlər yaşanırsa, Amma, ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələrinin fealiyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fealiyyəti beş il müddətinə nəzərdə tutulur. Əgər beş ildən sonra Azərbaycan bu məsələ ilə bağlı fərqli fikir sərgilərsə, əlbəttə ki, onların da fealiyyətinə son verilməkdir".

Bütövlükdə, Qarabağ həqiqətləri 44 günlük müharibə dövründə Rusiya ictimai-siyasi fikrinə uğurla təqdim olundu. Prezident İlham Əliyev Rusiya media orqanlarına müsahibələrində erməni yalanlarına böyük zərbə vurdu.

Mən KİV-ə verilən müsahibələri oxuduqca bir daha İlham Əliyevin qətiyyətinin, yüksək liderlik keyfiyyətlərinin, siyasi müdriyyətinin və uzaqgörənliyinin şahidi oldum. Bir daha sevindim ki, xalqımızın belə lideri var və bir daha əmin oldum ki, Azərbaycan dövlətinin idarəçilik sükani etibarlı əl-lərdir.

Eyni vaxtda Ermənistanın baş naziri Paşinyan da xarici KİV-ə müsahibələr verirdi. Lakin Paşinyan hər dəfə danışıqca özünü və ölkəsini biabır etdi. Bununla həm də Ermənistanın informasiya müharibəsindəki məğlubiyyətini də təmin etdi.

Beləliklə, döyüş meydanının qalibi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşında da qalib oldu. Ən mühümü odur ki, Azərbaycan Prezidenti həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu. Bununla da həm Ermənistanın, həm də erməni erməniliyinin, həm də erməni lobbisinin Azərbaycanı qarşı qərəzli informasiya mühtiyi yaratmaq xülyası iflasa uğradı.

Ziyad SƏMƏDZADƏ, AMEA-nın həqiqi üzvi, Milli Məclisin deputatı



Əvvəlki 1-ci səh.

Həmin gözəl yay gününün səhəri, Şuşa ilə ayrılıq anında eyni cümləni özüm də dilə gətirmişdim. Şuşadan ayrılmaq istəmədiyimi o yay səhəri bərabər olduğum dostlara demişdim...

Elə bil ürəyimə dammışdı ki, bu ayrılığın ömrü xeyli uzun çəkəcək. Şuşanın işğalından sonra o ayrılıq kəlməsinin ağırlığı, o sərin mehli yay səhərinin qubarı, nisgilli illərlə içimdə dolmuşdu.

Qurğuşun kimi yaddaşından asılı qalmışdı...

İndi bu cümlələri yaza-yaza düşünürəm ki, eyni kəlməni Prezidentimizin dilindən bu dəfə təmamən başqa olanda, başqa bir tarixi reallığın əhatəsində eşidəndə qəhəre çevrilib boğazımda tıxanıb qalan, ərilyib göz yaşlarıma qarışan da elə həmin ağırlıqlı, nisgilli, qubarlı, canından çıxan Şuşa həsrətinin sonu imiş...



...Onda Qarabağın çox ağır günləri idi.

Məkrli düşmən neçə əsrlərdən bəri hazırladığı xəyanət planını sürətlə həyata keçirməyə başlamışdı. Qarabağ mərhələ-mərhələ, qarış-qarış işğal olunurdu. Azərbaycan bu mənfur planın qarşısını almaq üçün yollar arayırdı. SSRİ Ali Soveti vəziyyətdən çıxış yolunu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının yaradılmasında görmüşdü. Xüsusi İdarəetmə Komitəsinin rəhbəri də adı çoxumuzda yaxşı tanış olan bədnam Arkadi Volksi idi. Adını mərkəzi idarəçilik qoysalar da, bu, əslində mərkəzi idarəçilik deyildi. Birmənalı ermənilərin maraqlarına xidmət edən təsisat kimi fəaliyyət göstərirdi. Nə isə, indi bu bərədə geniş danışmaq istəməzdim. Tarixlə az-çox maraqlanan hər kəs onsuz da nəyin necə olduğunu bilir.

Onda müxtəlif dövlət qurumlarının təmsilçiləri tez-tez əraziyə ezam edilirdi. Yarlanmış səraitə tanış olurdular. Göz görsə işğal prosesinin qarşısını almaqda, heç olmasa doğurları mərkəzə dürtü çətdirməkdən ötrü hər bir vicdanlı azərbaycanlı məmur öz sahəsi üzrə bacardığı qədər nələrsə etməyə çalışırdı.

Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini kimi mən də Qarabağa ezam olunmuşdum. Sonradan işğal altına düşəcək bir neçə rayonun gəzdikdən sonra Xankəndiyə getməli idim. Orada müşavirə keçiriləcəkdi. Məni Xankəndiyə dörd rus hərbiçisinin müşayiəti altında aparırdılar. Necə aparırdılar, onu da eynən təsvir edim: avtomatlı hərbiçilərdən biri avtomobil idarə edirdi, biri qarşıda, digər ikisi isə sağımız və solumuzda əyləşmişdi.

Oradakı iclas necə, hansı olanda keçdi, nələrsə danışıldı, bu bərədə təfərrüatı vermək istəməzdim. Tipik erməni həyasızlığının, guya problemləri həlli pərdəsi altında havadarlarını işğalçılara verdiyi açıq-aşkar dəstəyini, Azərbaycanı necə təkləməsinin acı təəssürlərini indiyə qədər ürəyimi göynədir, tikan kimi yaddaşıma batır...

Bizim Şuşa sevgimiz də səlcias başa çatandan sonra dedim ki, hökəmi Şuşada olmalıyam, bir gecəni orada keçirməliyəm. Dostum Əli Mahmudla bərabər Şuşaya qalxıdım. Şəhərə qədər bizi yenə həmin rus əsgərləri müşayiət edirdi.

Şuşanın sərin yay axşamının füsunkarlığı, ecəzi Xankəndidəki iclasın əsəbi ovqatına su səpdi elə bil, xeyli toxtadım. Şəhərin məşhur məhəllələrini bir-bir gəzdirdim. Cıdır düzünə getdim, Şuşanın başı dumanlı dağlarına baxdıca baxdım...

Sanki qarşıda bizi gözələyən illərin ayrılığını duyub Şuşanı ən kiçik cizgilərinə, nişanələrinə qədər gözlərimə, yaddaşıma köçürmək istəyirdim...

Gecəni də Şuşada keçirdik, şəhərə ayrılıq anımız səhər erkən Vaqifin məqbərəsi qarşısında oldu. Buranı tərk edəndə kövrək şəkildə dostlara dedim ki, Şuşadan heç getmək istəmirəm...

İndi məni kövrəldənsə 32 ildən sonra eyni sözləri Ali Baş Komandanımızın da dilindən eşitməyim, Şuşaya bu vürğunluğu ondan da duymayıdım.

Bu səhəri gördəndə, bu gözəl məkanın ruhunu duydandan sonra o sözü kim demir ki?!

Şuşaya məftunluğunu kim dilə gətirir?!

Şəksiz, Qarabağ xanı Pənahəli xana Şuşanın ilk məhək daşını qoydurandan da elə bu kəlmələr olub. Həmin kəlmələrdə ifadə edilən bu məftunluq olub. O da Şuşaya gəlib, bu müqəddəs məkanın ruhunu hiss edəndən sonra daha buradan getmək istəməyib və Şuşada daimi bina salıb. Qısa zamanda burada səhər tikib, Şuşanı öz dövrünün əsas mədəniyyət mərkəzlərindən birinə çevirib...



Düşüncələrimdə 30 il əvvəl ayrılığımı, şükürlər ki, artıq azadlığa qovuşmuş, yeni videogörüntülərini, şəkillərini seyr etməkdən doymadığımı, hökumətimiz sər-

bəst gediş-gəliş icazə verən kimi dərhal görüşünə tələsəcəyim Şuşanı məhələ-məhələ dolayıram...

Şuşa o qədər də böyük şəhər deyil - müxtəlif tarixi dövrlərin izlərini memarlığında yaşadan, füsunkar təbiətlə əhatə olunmuş kiçik bir şəhər...

Buradakı tikililərin müəyyən qədər bənzerlərinə başqa mədəniyyət mərkəzlərimizdə də rast gəlmək olar. Onların hər biri bizim üçün doğmadır, əzizdir, canımızın bir parçasıdır. Həm də Vətənin hansısa məkanları təkə gözəlliyinə, abadlığına, memarlıq nişanələrinə görə uca tutulmaz ki... Azərbaycan insanı bu Vətənin ot bitməyən, su çıxmıyan, elə bir əhəmiyyətli maddi mədəniyyət abidəsi olmayan, təbiətin də qüdrət qələmini əsirgədiyi başqa məkanlarının da hər qarışı uğrunda zaman-zaman canını qurban verib. Hər qarışını qanı ilə qoruyub və imkanlar yetmişdikcə bu torpaqları da cənnət yaradıb.

Amma buna rəğmən Şuşanın təsəvvürümüzdəki yeri bir başqadır. Bu şəhəri özünəməxsus edən, təkrarsızlaşdırın başqa nələrsə də var. Bu, şəhərin təkə təbiəti, qədimliyi ilə bağlı deyil. Memarlıq nümunələri, musiqi beşiyi olması



Şuşanın İLHAM ƏLİYEV zirvəsi



da Şuşanı düşüncələrimizin fəvqində tutmağımızın əsas səbəbi sayılır.

Şuşanı bizim üçün Şuşa edən bu şəhərin ruhudur...

Onu heç bir səbəblə izah etmək mümkün deyil. Şuşada özündən asılı olmayaraq gümrəlaşsın, qəlbini həyat eşqi ilə dolub-daşsın, zamanı keçmiş, bu gün və gələcəklə birgə hiss edə bilirsən. Şəhərdən ayrılma ürəyini qəribə bir hüzün çökür, hələ heç bir neçə kilometr uzaqlaşmamışdan bu şəhər üçün artıq necə darıxdığını, yenidən necə ona can atdığını hiss edərsən.

Sevgi də elə budur. Şuşa bu şəhərə, onun gözəlliyinə, təbiətinə, tarixinə, orada yaşanmış xatirələrə, burada yaradılan mədəniyyət icmalarına aiddir duyğusudur. İnsan birinə aşiq olanda bu aşıqlığın səbəblərini özünə izah edə bilmir. Zətan bunun bir izahı tapılsa, məhəbbətin mənası da qalmaq.

Bizim Şuşa sevgimiz də səlcias başa çatandan sonra dedim ki, hökəmi Şuşada olmalıyam, bir gecəni orada keçirməliyəm. Dostum Əli Mahmudla bərabər Şuşaya qalxıdım. Şəhərə qədər bizi yenə həmin rus əsgərləri müşayiət edirdi.

Şuşanın sərin yay axşamının füsunkarlığı, ecəzi Xankəndidəki iclasın əsəbi ovqatına su səpdi elə bil, xeyli toxtadım. Şəhərin məşhur məhəllələrini bir-bir gəzdirdim. Cıdır düzünə getdim, Şuşanın başı dumanlı dağlarına baxdıca baxdım...

Sanki qarşıda bizi gözələyən illərin ayrılığını duyub Şuşanı ən kiçik cizgilərinə, nişanələrinə qədər gözlərimə, yaddaşıma köçürmək istəyirdim...

Gecəni də Şuşada keçirdik, şəhərə ayrılıq anımız səhər erkən Vaqifin məqbərəsi qarşısında oldu. Buranı tərk edəndə kövrək şəkildə dostlara dedim ki, Şuşadan heç getmək istəmirəm...

İndi məni kövrəldənsə 32 ildən sonra eyni sözləri Ali Baş Komandanımızın da dilindən eşitməyim, Şuşaya bu vürğunluğu ondan da duymayıdım.

Bu səhəri gördəndə, bu gözəl məkanın ruhunu duydandan sonra o sözü kim demir ki?!

Şuşaya məftunluğunu kim dilə gətirir?!

Şəksiz, Qarabağ xanı Pənahəli xana Şuşanın ilk məhək daşını qoydurandan da elə bu kəlmələr olub. Həmin kəlmələrdə ifadə edilən bu məftunluq olub. O da Şuşaya gəlib, bu müqəddəs məkanın ruhunu hiss edəndən sonra daha buradan getmək istəməyib və Şuşada daimi bina salıb. Qısa zamanda burada səhər tikib, Şuşanı öz dövrünün əsas mədəniyyət mərkəzlərindən birinə çevirib...



Düşüncələrimdə 30 il əvvəl ayrılığımı, şükürlər ki, artıq azadlığa qovuşmuş, yeni videogörüntülərini, şəkillərini seyr etməkdən doymadığımı, hökumətimiz sər-

Şuşa burada yaşanmış günlərə, yaddaşlara hopmuş xatirələrə böyük bir dünyadır, dünya boyda hekayədir. Şuşa hər bir azərbaycanlının nəzarində bir uralıdır. Bu uralıq şəhərin hündür relyefi ilə bağlı deyil həm də... Şuşa mədəniyyət uralıdır, alınmazlıq rəmzidir. Coğrafi məkandan daha çox mədəni dünyamızın ərazisidir.

Ağa Məhəmməd şah Qacar bu şəhəri almaq üçün neçə gün mühasirədə saxlayıb, özlerini qalalı adlandıran köhnə şuşalıların dili ilə desək, sonunda burada baş qoyub gedib...

Xalqın milli ruhunun tərcümanı olan ana dilimiz Şuşada öz minillik tarixi boyu çox böyük irəliləyiş edib. Vaqifin bal kimi şirin, sadə xalq dilində yazdığı şeirlər Məhəmməd Füzulindən sonra Azərbaycan ədəbi dili tarixində böyük bir mərhələ yaradıb. Füzulünün sərt qızılıq tikanları arasında boylanan gözəl bir qönçə misalından görüldüyü ana dili kəlmələrimiz bütün gözəlliklərini, ifadə imkanlarını, zərifliyini Vaqifin qoşmalarından izah etməyə başlayıb.

Şuşa şəhəri mövcud olandan milli mədəniyyətimizin elə bir öyünə tapılıb ki, orada Şuşanın da adı görünməsin, bu şəhərin mədəni mühitinin ruhu özünü hiss etməsin.

Şuşada Vaqifin məqbərəsi ucalır. Ermənilər işğal dövründə abidənin üzərindəki mərmər üz-lükləri söküb satsalar da, məqbərənin əsas sütunları durur. İşğalçıları onları da sökməyə təpəri yetməyib, böyük ehtimal tikinti materialı kimi pula getməyəcəyini gördüləri buna zəhmət sərf etmək istəməyiblər.

Özünü heç bir tarixi kökü, onu torpağa bənd edən sarsılmaz dayacağı olmayan, ancaq başqalarından oğurlamağı, başqalarından yagmalamağı, söküb satmağı yaxşı bacaran bir toplum bu cür uca və möhkəm sütunlarını hansı mədəni mahiyyət daşıdığıni nə anlar ki?!

Vaqifin bu məqbərəsini xalqımızın Ümmümilli Lideri Heydər Əliyev ucaldıb. 1982-ci ildə açılışını şəxsən özü edib. Bu mərasimə övladı İlham Əliyev də gətirməyi vətənpərvər xalqın soy-kökünə bağlı bir valideyn kimi özüne məvəni borc bilib. Heydər Əliyev Şuşada Vaqifə məqbərə ucaldırılmasına necə əhəmiyyətli bir iş kimi baxmasını, bu şəhərə də her il "Vaqif poeziya günləri"nin keçirilməsini xoş bir ənənəyə çevirməsinin böyük tarixi, simvolik mənası vardı.

Heydər Əliyev burada təkə Vaqifə məqbərə tikirdi. Vaqifin təmsalında Şuşada, Qarabağın baş tacında, coğrafi baxımdan ən yüksəkədəki şəhərlərimizdən birində Azərbaycanın mədəni yüksəkliyinə abidə ucaldırıldı...

Vaqifin 1982-ci ildə açılış olmuş məqbərəsinin bünun simvolu mənə daşıyırdı? sualına cavabında hər bir vətənpərvər azərbaycanlının qəlbindəki ruhla, sevgi ilə, argumentlə izah etmişdi: "Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, bəynəlxalq seviyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, bəynəlxalq hüquq məsələsidir".

Heydər Əliyev də onların necə məkrli bir düşmən olduqlarını çox dəqiq bilirdi. Erməni millətçiliyinin əfi ilan kimi öz öldürücü zəhəri ilə dəhşət saçmağa necə hər an firsət gözlədiyini iti fəhmi, uzaqgörən baxışları ilə hamından yaxşı duyurdu.

Ona görə də əlindəki bütün imnəkanlarla bu əfi ilanını başını əzməyə çalışırdı, elə əzirdi də... Təkə Azərbaycan xalqına yox, ümumən bəşəriyyətə qarşı böyük təhlükə olan erməni millətçiliyinin qarşısını alınması üçün səvət dövründə nə mümkündürsə edirdi...

Heydər Əliyev erməni faşizmi qarşısına Azərbaycan milli mədəniyyətinin gücü, xalqımızın əsrlər boyu mövcud olan tolerantlığı ənənələri, fərqli mədəniyyətlərə hörmət ruhu ilə çıxırdı.

Qarabağın ermənilər məskunlaşması yaşayış məntəqələrinə çəkirdiyi yeni yollarla, Xankəndiyə aparın deminiolu ilə bölgəni Azərbaycana daha möhkəm bağlayırdı... Bu məntəqələrdə tikirdiyi iş-təhsal-əmal müəssisələrində isə başlayın, açdığı yeni tədris ocaqlarında təhsil alan və sonra da bu torpaqlarda qalıb çalışan azərbaycanlı gənclər hesabına regionun vaxtilə süni şəkildə formalaşdırılmış milli tərkibini yenidən xeyrimizə dəyişirdi. Bununla da erməni faşizminin sərhədlərini daraltmağa can atırdı.

Eyni zamanda az-çox sağlamlar düşüncəyə malik ermənilərin özlərini də bu xəstəlikdən mümkün qədər qorumağa çalışırdı. Onlara doğru yaşamağın, uydurulmuş miflərdən uzaqlaşmağın, ümumi inkişafın bir parçasına çevrilməyin yollarını göstərirdi.

Heydər Əliyev kimi müdrik zəka sahiblərinə o vaxtdan yaxşı məlum idi ki, ifrat millətçilik mərzinin ən böyük zıyanlarından biri də bu xəstəliyi ziyan toplumun özünə dəyir. Onlar böyük bir regionun başağrısına çevrilməklə yanaşı, öz gələcəklərini də baltalayırdılar. Ulu Öndər xalqın arasında dostluğu, barışın, mədəniyyətlərin qaynayıb-qarışmasını, insanların arada heç bir ayrıncılıq qoymadan bir-birinə hörmət bəsləməsinin, halal zəhmətlə dünyaya birgə fayda verməsinin bütün dərdlərə dərman ola-cağına inanırdı.

Heydər Əliyev özü erməni daşnaklarının öten əsrin əvvəllərində ayrılı-yaylı yerlərdə - Bakıda, Qarabağda, Qubada, Şamaxıda, Naxçıvanda, Zəngəzurda xalqımıza qarşı törətdikləri qırğınlardan zərər çəkmiş, doğmalarını bu qırğınlarda itirmiş, yurdundan-yuvasından didərgin olub zülmələr çəkmiş minlərlə azərbaycanlı ailələrindən birində doğulub böyümüşdü...

Adını daşıdığı nakam dayısı Heydər ermənilər həmin qırğınlara zamanı qətlə yetirmişdi...

Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanımın ailəsi də ermənilərin əlindən olmasın acılar yaşamışdı. Bu ailənin erməni faşizmi üzündən necə əziyyətlər çəkdiyini görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin bioqrafiyasından yaxşı bilirik.

İlham Əliyev də elə bir ailədə böyüyüb tərbiyələnib ki, gizli ailə söhbətlərində atası Heydər Əliyev, anası Zərifə xanım ermənilərin bizi qarşı daşınçılığı haqqında mütləq ona danışılıb.

Erməni faşizminin necə dəhşətli bir bəla olduğunu ona uşaqlıqdan anladılar... İlham Əliyev bu gün erməni faşizminə qarşı necə mətinliklə, prinsipiallıqla mübarizə aparmasını, bunu təkə milli deyil, ümum-bəşəri bir məsələ saymasının və həyat prinsiplərindən birinə çevirməsinin əsas səbəblərindən biri də elə budur, ailə tələfinidir... Belə bir haqiqəti bu gün hamımızın açıq-aydın şəkildə görürük ki, Azərbaycanda erməni faşizminə qarşı ən mübariz adam, ən prinsipial vətəndaş mehriban İlham Əliyev özüdür... Bu xüsusiyyət Azərbaycanı apardığı haqq davasını hər cür diplomatik gedişləri, siyasətin yaratdığı məhdudiyyətləri, bu mübarizə işini zamanın, gələcək nəsillərin, təsadüflərin ümidinə buraxmaq düşüncəsinin fəvqinə qaldırır... Cənab İlham Əliyev bu məsələnin gələcəyə qalmasını istəmir. Erməni faşizminin bir daha baş qaldırın insanlara yeni acılar yaşatmamasından ötrü bu işi şəxsən özü bərdəfəlik başa çatdırmağa can atır. O, çox yaxşı bilir ki, əgər bu iş burda bitməsə, onillər sonra yenə də erməni faşizmi ucbatdın gənc ömürlər yarıda qırılaçaq. Min bir iztirab çəkən talelər, nakam ömürlü doğmalarının adını dünyaya yenidən gəlməmiş körpəsinə yaşadıran valideynlər, uşaqlarına ermənilərin soydaşlarınıza qarşı törətdikləri qırğınlara haqqında yeni acı xatirələr neql edən atalar-ana-lar olacaq yənə... Dövlət rəhbərlik onillərdən sü-rən bu gedişatı dəyişir. Nəticələr-lə birgə səbəbləri də aradan qaldırır. Ermənilərin əsrlərə yoluxduqları millətçilik mərzinin köklərini, özəyini kəsib atır... İndi düşünürəm ki, əgər Azərbaycan Prezidentinin şəxsi xarakter, mübarizliyi, erməni faşizminə qarşı nifrəti olmasaydı, biz bu müharibəyə başlayıb, hərbi əməliyyatları ildırım sürəti ilə aparıb qalib gələ bilməzdik...

yaxından iştirak edir. Prezident də Mehriban xanımla birgə ikinci dəfə Şuşada olanda dedi ki, Vaqifin məqbərəsinin bərpasını Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək. İlham Əliyev bu kəlmələri xüsusi vurğuladı: "Heydər Əliyev Fonduna xas olan zövqə, Mehriban xanımın rəhbərliyi ilə".

Mehriban xanımın rəhbərliyi ilə indiyə qədər həyata keçirilmiş layihələrlə tanış olan hər kəs Prezidentin bu kəlmələrinin nə mənə kasb etdiyini yaxşı anlayır. Bu, sonsuz bir inamdır. Azərbaycan qadınının incə zövqünə, səliqə-sahməsinə, evin və elin abadlığı üçün göstərdiyi misilsiz fədakarlığı, çəkdiyi zəhmətə, ətrafdakı hər şeyin yerli-yerində olmasından ötrü hər xırda detalın da üstündə əsməsinə güvəndir, arxayındır...

Şuşanın bərpasında Mehriban xanımın da yaxından iştirakı, Heydər Əliyev Fonduna xas zövqün aparıcı olması o deməkdir ki, Şuşanın hər daşında Azərbaycan insanının sevgisi gül açacaq...

Mehriban xanım bu işə də sevgisini qoyacaq...

Azərbaycana və dünyaya yenidən qazandırılan başqa tarixi sərəvətlərimiz kimi, Şuşa da bir başqa cür möhtəşəm, bir başqa cür gə-

Azərbaycan Prezidenti yuxularımıza sığmayan möhtəşəm Zəfəri, tarixi günləri bizə yaşatdı və yaşadır...



Elə bu səhəri yazdığım anlarda Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında geyri-formal Zirvə görüşü keçirilir. Türk Şurası kimi tanınan qurumun tədbiri haqqında medianın yaydığı operativ məlumatlarla tanış oluram. İlham Əliyev çıxışının bir məqamında illər əvvəl Şuşanın Naxçıvanda keçirilmiş Zirvə görüşü zamanı Azərbaycanın Ermənistanla birlişdirmək üçün dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görürük ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur əsli türk dünyasının birlişməsi rolunu oynayacaq".

Əsrlərin əlçatmaz xeyallərini cəmi bir neçə ayın içində gerçəkləşməsi daha necə olar?!

İlham Əliyevin rəhbərliyi ilə tarix yenidən başlanır...

Tarix yenidən yazılır. İlham Əliyev bu tarixi özüünü yetişdirdiyi, Qarabağı azad edən gəncliklə birgə yazır, formalaşdırdığı vətəndaş cəmiyyəti ilə yaradır...

Azərbaycan xalqı yeni bir başlanğıcdan böyük bir gələcəyə doğru irəliləyir...

İlham Əliyev azad torpaqlarımıza səfəri zamanı Azix mağarasını da ziyarət etdi. Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azix mağarası təkə tarixi abidə deyil. Həm də bizim başlanğıcımızdır...

Gəldiyimiz yerdə, tapındığımız milli və ümumbəşəri dəyərlərin doğulduğu yerdir...

İlham Əliyev kökümüzü, başlanğıcımızı da azadlığımıza qovuşdurdu, tarixi qana ləkələrdən təmizlədi. Milli ruhumuzun təəcəssümü olan Novruz bayramı ərəfəsində xalqı bu məkanda öz başlanğıcına qaytardı, azadlıq havasına yetirdi...

Şuşaya, Laçına, Kəlbəcəre, Ağdamda, Füzuliyə, Cəbrayla, Hadruta - külli-Qarabağa azadlıq bəxş edən İlham Əliyevin Novruz bayramına az qalmış əfv fərmanı ilə 475 məbhusa azadlıq bəxş etməsi də bunun məntiqi davamı idi, burada da rəmzilik vardı...



2021-ci ilin ilaxır çərşənbəsi - torpaq çərşənbəsi günü azad torpaqlarımızda - Şuşada, Cıdır düzündə illərdən sonra ilk dəfə bayram tonqalı qalınmışdı. Torpaq bu tonqalın ərəratinə isinirdi.

Həmin tonqalı İlham Əliyev qalınmışdı...

Qədim Oğuz ərənləri kimi Azərbaycanın Zəfər sevincini, bü-sat əhvalını o tonqalın işığında bütün hər kəsə yetirdi. Hər kəsi sevincimizə bölüşdürdü, Azərbaycan regionunda yaratdığı yeni inkişaf reallığının bir parçası olmağa, sülhə, tərəqqiyə dəstək verməyə, mənfur niyyətləri, cılız iddiaları kənara qoyub dünyanın ən ali məqsədi olan insan xoşbəxtliyi üçün çalışmağa səsləyirdi. Torpağı ekib-becərməyə, onun bəyirna qanlı silahlar deyil, bol bəhər gətirən, ruzi yetirən sağlaml toxumlar ekməyə çağırırdı.

Həmin an Prezidentimizin tonqalın şöləsi düşən işıqlı çərşənbədə Dədə Qorqud siması, Dədə Qorqud pıraniliyi görünürdü...

İlham Əliyevin Cıdır düzündə qaladığı tonqalın od, istisi, işığı Dədə Qorquddan qaladığı tonqal qədərdir, ona bərabərdir...

Bunu hər zaman demişəm, yazmışam və bir daha təkiqləyirəm ki, İlham Əliyevin missiyası Dədə Qorquddan Şah İsmayla, Şah İsmayılın XIX əsrdə yaşaymış ilk maarifçilərimizə, Cümhuriyyət qurucularımızdan Ulu Öndər Heydər Əliyevə qədər davam edən böyük bir missiyadır, ümumi həkayətin davamıdır...

Bu gün İlham Əliyevin müasir Azərbaycan tarixindəki rolu, imzası Prezidentlikdən qat-qat üstündür...

İlham Əliyev adı, məqamı bütün inzibati vəzifələrin fəvqündədir... Tarixdə Dədə Qorqud, Şah İsmayıl Xətai nə qədər xatırlanırsa, o qədər də İlham Əliyev xatırlanacaq...

Cıdır düzündə qalınmış o tonqalın ətrafında İlham Əliyev Azərbaycanın mədəni baxımdan ən yüksək zirvəsində idi...

Onun - yalın sinəsində tonqal qaladığı, hündürliyindən keçmişimizə, bu günümüzə və gələcəyimizə baxdığı Cıdır düzü bizim mədəniyyət zirvəmizdir...

Şah İsmayılın da, Cümhuriyyət qurucularımızın da, Heydər Əliyevin də yarımcı qalmış missiyasının hamısı həmin an İlham Əliyevdə yekunlaşdı və yeni bir gələcəyə işıq düşürdü...

Bu zirvədən sonra artıq yeni bir dövr, yeni idealar başlanır...

O dövrü başlandı da mehriban Əliyevdir!...

Aprel qələbəsi - "Dəmir yumruq"un ilk zərbəsi

Əbədi məhəbbət dastanı

Martin sevinci, aprelin kədəri, məktəbin qovuşdurduğu, göylərin ayırdığı tale...

◆ Bizim hekayəmiz

"...Zəhranın müəllimi mənə zəng etdi ki, uşağın yanında heç nə danışmayın, məktəbdə ağlayır ki, atama nə isə olaçaq. Dedim, axı elə bir söhbət olmayıb evdə. Uşağa nə isə ağah olmuşdu..."


Ona hələ 2016-cı ilin martı idi...

Zəhra ibtidai sınıfdə oxuyurdu. Atalı, analı xoşbəxt bir ailənin övladı idi...

Bu gün isə atasının şəhidliyinin ildönümüdür. "Bizim hekayəmiz" layihəsində həmsöhbətimiz şəhid mayor, "Azərbaycan Bayrağı" ordenli Urfan Vəlizadənin xanımı Könül Vəlizadədir...

Urfan Vəlizadə Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru idi.

2016-cı ildə Aprel döyüşləri zamanı Əbubəkir İsmaylov və Təbriz Musazadə ilə birgə ermənilər tərəfindən vurulan Mİ-24 hərbi vertolyotunun ekipaj üzvü olub...



Urfanın simasında hüzar vardı. İndi elə insanlar yoxdur. Adam onunla rahatlıq tapırdı. Onunla ilk görüşə gedəndə çox hirsələndim... Restorana dəvət etmişdim. Gördüm gəlib mənə aparmağa, adı yay köynəyi geyinib, mən də gözləyirdim ki, ilk görüşməzdü, yaqın dəbdəbəli kostyum geyinər...

Mənə görə Türkiyədən şənbə günü gəlib, bazar günü qayıdırdı geri...



Toy günü

2005-ci ildə nişanlandıq. Ailələrimizi Urfan saxlayırdı, imkansız idilər. Atası yaşlı, xəstə idi. Çətinliklə pul yığırdı toyumuz üçün. Soruşurdum sənə nə almalıyam? Deyəirdim Urfan, qızıl alma, gücün çatmaz, bütür-teriyə al, taxaram, kim nə biləcək.

Nişanımız evdə oldu. Toya hazırlaşdırdıq, anası yatdıqı yerdə infarktı keçirib rəhmətə getdi. İkminiz də anasının adı Qəlibədir. Urfan uşaqlarını da tətixə saldı, çox sarıntı keçirdi. Mən də onun halından sarsıldım. Anam tibb bacısıdır, apardı mənə klinikaya, analiz verdim, məlum oldu ki, şəkəri diabet olmuşam. Anam Urfana dedi ki, bala, sən get başqa işlə evlə, qızım sənə problem olacaq. O razılaşmadı. Dedi heç kimə deməyin, atam eşitməsin. Anasının illi çıxmamış toy etdik, çünki atası, qardaşı, Urfan - üç kişiyyə evdə qadınınız çətin idi.

İyunun 26-da toyumuz oldu. Anasına görə sönmək keçirdi, amma həmin gün elan olundu ki, 26 iyun ordu günü kimi qeyd ediləcək, zabitlərin də maaşı 100 faiz artırılacaqdır. Urfan dedi Könül, qədəmlərinlə mənə xoşbəxtlik gəlir.

Qaynatamgildə yaşayırdıq. İlk övladımız mənim şəkərim ucbatından qalmadı, öldü. Xəstəxanada mənə xoşbəxtlik gəlirdi. Urfan - üç kişiyyə evdə qadınınız çətin idi. İyulun 26-da toyumuz oldu. Anasına görə sönmək keçirdi, amma həmin gün elan olundu ki, 26 iyun ordu günü kimi qeyd ediləcək, zabitlərin də maaşı 100 faiz artırılacaqdır. Urfan dedi Könül, qədəmlərinlə mənə xoşbəxtlik gəlir.

Qaynatamgildə yaşayırdıq. İlk övladımız mənim şəkərim ucbatından qalmadı, öldü. Xəstəxanada mənə xoşbəxtlik gəlirdi. Urfan - üç kişiyyə evdə qadınınız çətin idi. İyulun 26-da toyumuz oldu. Anasına görə sönmək keçirdi, amma həmin gün elan olundu ki, 26 iyun ordu günü kimi qeyd ediləcək, zabitlərin də maaşı 100 faiz artırılacaqdır. Urfan dedi Könül, qədəmlərinlə mənə xoşbəxtlik gəlir.

uşaq itirmişik, bir dəfə də onu üzümə vurmadı, axı onları mənim xəstəliyim üzündən itirdik. Deyəirdi mən istəyirəm çox uşağımız olsun, amma sənə nə isə olmasın da razı ola bilmərəm, sən yaxşı ol. Uşaqlar da apreldə ölmüşdü, Urfan özü də apreldə ölmüşdü. Aprel bizə heç düşmədi. Böyük qızımız Zəhra martda dünyaya gəldi. Ailəmizə xeyli sevinc bəxş etdi.

Heç bilmirəm mənə necə belə yarı yolda qoyub gedə bildi

Evimiz yox idi, kirayədən kirayəyə köçürdük, çox əziyyət çəkirdik, amma bir-birimizə dayağımızdır. Toydan əvvəl mənə demişdi ki, qoy-mayacam sən mənim hərbiçisi olduğumu hiss edəsən. Elə də edirdi. Yörün gəlirdi, amma evdə mənə

kömək edirdi. Deyəirdim qoy mən də işləyim, ailənin yükü tək sənə üzərinə düşməsin. Deyəirdi yox...

Çox çətinliklərdən keçmişdik, Əlinin papağını Vəlinin başına qoya-roya. Bu evi şəhid olandan sonra verdilər. Heç kömək istəməyirdim onsuz... Uşaqlara qarşı da çox həssas idi. İkinci qızımız Betül olanda çox qorxurdu ki, birdən mənə nə isə olar. Ona "mənim ay parçam" deyirdi. Zəhranın dərsləri ilə məşğul olurdu. Deyəirdi ona dərsləri mən öyrədim, sən də Betül ilə məşğul ol. Acıgım gəlirdi ki, sən hara gedirsən ki, elə deyirsən uşağa? İkinisi də özün hazırlaşdırarsan. Elə rahat idim ki, uşaqlarım riyaziyyatı, fizikanı yaxşı biləcəklər, çünki bu fənləri mükəmməl bilən ataları öyrədəcək.

Betülün 1 yaşında Urfan dedi ki, gəl iki övladımızın da doğum gününü bir yerdə restoranda qeyd edək. Martın 14-ü Betülün, 23-ü Zəhranın ad günüdür. Dedim ona imkanımız çatmaz axı. Dedi yox, Könül, xahiş edirəm, sən razılıq ver. Martın 23-ü ikisinin də doğum gününü bir yerdə qeyd etdik. Heç oynamayan adam oynadı, oxudu, sağlıq dedi, mənə şeir həsr etdi. Hamının yanında dedi ki, istəyirəm bir qızım da olsun. Məntəl qaldım ki, atamın yanında bu nə əcəb belə danışır. Anam dedi ki, ay Könül, bu nə yaman oynadı. Sən demə, bilmiş hara gedəcəyini.

Bizə təlim dedi, amma döyüşə gedimmiş...

Evə qayıdanda qapının astanasında mənə saxlayıb soruşdu ki, düzünü de, sən xoşbəxtsən? Dedim Urfan, mənə xoşbəxt qadın yoxdur Yer üzündə. Deyəirdim sən yandırdısan, mənə heç nə lazım deyil. Heç nə istəməyirəm həyatda, bircaş kaş ki, Urfan yanımda olaydı, balalarını onunla çox xoşbəxt idi.

...*Deyir və bütün bədəni ağlayır. Sözləşmə deyir deyil, bayaqdan gözəlindən axan yaş ələ bil bütün vücudundan keçib gözələrindən süzülür...*



Arxasınca su səpdim

Aprelin 2-i anamın ad günü idi. Heç vaxt ad günü keçirməyən anam dedi ki, uşaqların ad günü keçirilən yer xoşuma gəlirdi, 65 yaşımı orda qeyd edək. Getdik Urfanla danışırdıq yeri. Çıxdı getdi təlimlərə. Getməzdən əvvəl mənə dedi ki, gedək ipoteka ilə ev götürək. Qalada şəhərçikdə ev verirdilər hərbiçilərə. Təbriz, Əbubəkir götürmüşdü. Dedi ki, orda o qədər evsiz-əksiyiz, kirayə qalmağa qətiyyətiniz varmı. Mən kirayədə qala bilərəm. Bir xəstə sinif yoldaşımız vardı, həmişə ona da yardım edirdi. Çox təmiz adam idi, əyriyyəli işləmədi. Kiminsə şəxsi işinə qarışmayıb sevməzdi.

Bir dəfə Təbriz bizzə idi, süfrə arxasında Urfan dedi ki, mən şəhid olacam. Təbriz də qayıtdı ki, qardaş, sənəni şəhid olmağa da hazırlam. Elə də oldu. Təkrar-təkrar eyni məkana xilas əməliyyatına gedirdik. Bir də gedəndə vertolyot işə düşməyib, keçiblər Əbubəkir olan vertolyota...

İşi barədə heç nə danışmadı. Təlim dedi ki müharibəyə getməzdən əvvəl bədənimdə səpki əmələ gəlmişdi. Ona demişdik ki, sən xəstəxanada yatmalısan, müalicə almalısan. Demişdi yox, mükəmməl deyil, təlimlər başlayır. Bayramlardan sonra iş başlayanda Urfan mənə zəng etdi ki, ola bilər bu gün ç...

Könül xanımın söhbət zamanı qapı arasından nişan baxışlarla anlarını müşayiət edən Zəhra və Betülə sağollaşdı, pilləkənləri düşürəm. Blokun qarşısında vurulmuş bələyefin önündə bir anlıq ayaq saxlayıram. Ürəyimdən keçir ki, nə yaxşı bu ilin apreli şəhidlərimizin qarşısında üzümüzü ağdır...

Onların uğrunda qurban getdikləri Qarabağ torpaqları işğaldan azad edilib...

Qaliblik - Urfanların, Təbrizlərin, Poladların, Mübarizlərin, Ali Baş Komandanın sayəsində...

xariz təlimə, mənim əşyalarını yığdı. Gəldi, tələm-tələsik qayıtmalı idi, rəngi çox tutqun idi. Dedim, Urfan birdən mənə aldarsan, hara gətirirsin, təlimlərimiz başlayır, heç nə yoxdur. Urfan təlimə də gedəndə həyəcan keçirirdim. Çıxanda hiss etdim ki, bir ayağı gedir, biri evə çəkir onu. Zəhranı, Betülü qucaqlayıb ikisini də dərinəndən qoxladı. Elə bil qoxularını illər çəkmək istəyirdi. O səhnə bu ilin ərzində gözələrimdən çəkilməyib.



Dedi, ananın ad gününə gəlib özümü çatdıracağam. Onu da deyim ki, işə gedəndə bizi öpməyə çıxmadı evdən. Hərdən küsürdüm ondan. Gedirdi, yoldan qayıdırdı ki, sən mənə belə yola salırsan işə? Ürəyim dözmürdü, qorxurdum gərdi-çərdi, nə isə olar, bəzişirdi. Qadının "dəliliyi"..." Kaş o günlərimiz olaydı...


Məşin gəldi onu aparmağa. Qaçdım ki, su götürüb atım arxasınca, qonşu itlə düşürdü pilləkənləri, elə pis gəldi mənə, dedim buna bax, arxasınca it hürdü. Mən də belə eləmətlərə fikir verirdim. Qaçdım qucaqladım onu. Arxasınca qucaq oxudum ki, evə sağ-salamat dayırsan. İçimdə bir həyəcan vardı, özüməndən əvvəl olmadan ağladım.

Düşündüm ki, bəlkə də sağdır

Gün ərzində tez-tez zəng edirdi... Aprelin 2-si səhər zəng etmişdi. Urfan yaxşı müxəssis idi, öz işini yaxşı bilirdi. Qorxurdum ki, inanmırdım ona nə isə olar.

Axşam restorana getmədim. Qonşu gəldi dedi ki, vertolyot vurublar, nişanlandı. Dedim, qorxmayın, bayaq danışmışam Urfanla. Mənə demişdi ki, sən get restorana, mən birbaşa ora gələcəm. Gədə bilmirdim, paltar götürürdüm alimdən düşürdü. Qardaşım gəldi, imtina edə bilmədim, getdim onunla. Restorana girəndə qanım qara, həyəcanlı idim. Sonra dedilər ki, sənənin sifətinə dəhşət ifadəsi vardı.

Çox qalmadım restoranda, Qardaşım məclisi yığcam etdi, gəldik evə. Hamı yığıldı bizə. Qardaşım dedi ki, Könül, insulini vur. Bilir ki, eşidəndə öləcəm. Qalmışam üzlerimə baxa-baxa ki, hamı niyə bizə gəlib... Düşünürəm...



Zəng edirəm Urfana, zəng çatmırdı. Sonra baldızım evə zəng etdi, dedi ki, dur gəl bizə. Soruşdum ki, niyə gəlim bu gecə vaxtı? Etlim aldı dəstəyi, dedi Urfan şəhid olub. Öldüm ayaq üstə. Sonra da xəbər gəldi ki, yalandır. Daha sonra bir xəbər də gəldi ki, ola bilsin əsir düşüblər.

Yas çadırı qurdular həyətdə, haray saldım ki, qurmayın bu çadırı. Molla gəlməsin, Urfanın meyiti yoxdur, bəlkə sağdır.

10 gün sonra gəldi çıxdı neşləri... Açıqmağa da qoymadılar tabutu, dedilər tamam yanıb...

Ramilə QURBANLI, "Azərbaycan"



Böyük Zəfərin təməli

Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərindəki hərbi uğuru Vətən savaşındakı yekun qələbəni təmin etdi

Əvvəlki 1-ci səh.

Aprel zəfəri həm də xalqımızın və ordumuzun tarixi əzəmətlərini özündə ehtiva edən Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu sübut etdi. Bu hadisəyə Azərbaycan cəmiyyətinin reaksiyası xalqımızın vətənpərvərlik ruhunun, torpaqlarımızı işğaldan azad etmək missiyasının bütün təbəqələrini Ali Baş Komandanın etrafında daha sıx birləşməyə gətirib çıxardı. Hər şey cəbhə üçün, hər şey qələbə üçün! Şüarını uca tutaraq torpaqlarımızı düşməndən təmizləmənin prosesinə töhfə verəcək.

Bir sözlə, bu döyüşlər Azərbaycan Ordusu və cəmiyyətimizin üçün imtahan oldu. Azərbaycan əsgəri döyüşə atılmağa, qəhrəmanlıq göstərməyə, torpaqlarımızı azad etməyə hazır olduğunu öz şücaəti ilə təsdiq etdi. Bu, Azərbaycan gəncinin əqidəsinin, Vətəne olan sevgisinin, xalqımızın qəhrəmanlığının göstəricisi idi. Bir daha təsdiq olundu ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Digər maraqlı məqam ondan ibarətdir ki, silahlı birləşmələri döyüş meydanında məğlub edilən Ermənistan rəhbərliyi siyasi meydanında da heç bir dəstək almadı. Halbuki işğalçı ölkə daim himayədarlarına arxalanıb danışıqlar masasına oturmur, hər dəfə bir bəhanə uydururdu. Məhz həmin dəstək gəlmədiyi üçün müxtəlif ölkələri ittiham etməyə başladılar və sonunda Aprel döyüşlərində məğlub olduqlarını etiraf etdilər.

Ermənistanın ideoloji əsasları dağıdıldı

Bu şanlı qələbə eyni zamanda Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı mifləri alt-üst etdi. Ali Baş Komandanın söy-



İlk tanışlıq

Bir sınıfdə oxuyurdum. Əslim-köküm Qərbi Azərbaycandır. Atamla anam evlənin köçküblər Aşqabada, mən orda dünyaya gəlmişəm. Ailəməzdə bir bacı, iki qardaş olmuşdu. Orta məktəbi də Aşqabadda oxuyurdum. 1993-cü ildə köçdükdü Bakıya.

Yazıldığım məktəbdə sinifləri texniki və humanitar fənlər üzrə ayırmışdılar. Mən də Tibb Universitetinə hazırlaşdım deyə texniki bölümə düşmək üçün imtahana gəlmişəm. Bir oğlan da mən duran pəncərənin qarşısında dayanıb, imtahana girecəyini gözləyirdi. Anıq, hündür oğlan idi. Çox utancaq təsiri bağışlayırdı, sıxılmışdı pəncərənin bir küncünə... Birdən əlimdəki kitab yerə düşdü, tez əyilib kitabı qaldırıb verdi mənə.

İmtahana birinci girdim, ondan xəbərilmədi. Sentyabrda dərşə gələndə gördüm o da sınıfdədir. Öyrəndim ki, adı Urfandır. İki il bir sınıfdə oxuduq, çox savadlı idi. İki ildə onunla heç düz-əməlli danışmamışdım, çox mədəni davranırdı. Bir dəfə imtahan vaxtı ortadakı sınıfa oturmşudum, Urfan birinci sınıfa idi, gördü ki, yazsa bilmirəm, çətinlik çəkirəm, səssizcə dəftərimi qoydu qarşıma. Elə utandım. Son zəngimdə mənə rəqşə dəvət etmişdi, tərs çiz idim, hiss edəndə ki, kiminsə mənəndən xoşu gəlir, uzaqlaşdım ondan. Dəvət etdi rəqşə, getmədim, köntöy söz də dedim. Sonralar bunun əzabını çəkirdim ki, xətrinə deydim. Bütün sınıf onu çox sevirdi, riyaziyyatı, tarixi, fizikanı, kimyanı əzbər bilirdi. Müəllimlərin sevimlisi idi. Bir dəfə sınıf gərəndə gördüm lövhədə yazılıb ki, "Urfan Könül sevir", mənəni ağlamaq tutdu, çıxdım sınıfdən. O da sınıfa gəlirdi, baxdım ona hirsələ, heç nədən xəbərsiz



maddim-maddim mənə baxdı. Nə o bildi kim yazıb, nə də mən.

Evləndikdən sonra bunların hamısını danışib güldürdük. Deyəirdi ki, qarşı partıda əyləşib sənə güzgüdə baxırıdm.

Urfanın adını çəkməyə ürəyi gəlmir deyəsən, adından çox "o", "bu" ifadələrindən istifadə edir. Söhbətə başlayandan gözələrinin yaşlı yanaqlarını boyu süzülüb axır. Bəlkə də qay-saqlamaqda olan yarasını qoparırdı deyə qınayırdım özümü. Könül xanım isə gözələrinin yaşını silir, bəzən xatirələrin axarında gülümsəyir, bəzən də o gülüşü yenidən kədərləndirir. Hər bir halda tamamilə Urfanla günlərə qayıtdığından onu o ələmdən ayırmağa qıymadım dirliyərim...

Ayrılıq

Məktəbi bitirən kimi dayımın toyu oldu. Toyda Rusiyadan gələnlər bir qohumumuz mənə elçi düşdü. Qoymadılar ali məktəbə sənəd verim, ağlaya-ağlaya nişanladılar. İki il yarım nişanlı qaldım. O qədər fərqli idi ki, o vaxtın gəncləri, böyükləri sözündən çıxsa bilmədim, amma xoşbəxt də deyildim. Axırda çətinliklə nişanımı qaytarırdım. İndi evlənin boşanmaq da adlənib, o vaxtsa nişan qaytarmaq müsibət idi. Nişanlı vaxtı Urfan tez-tez yuxuma girirdi. Durub özümü qınayırdım ki, mən nişanlı qızam, onu niyə yuxuda görürəm. Ailə qurandan sonra dedi ki, o qədər səni düşündürdüm ki, ona görə yuxuda görürmüşsən mənə.

Urfan Türkiyədə Hərbi Hava Ali Məktəbinə qəbul olunmuşdu. Mən də nişanı qaytarıb instituta qəbul olundum. Rus dili filologiyası üzrə təhsil alırdım. Bir dəfə dərşəndə gələndə küçədə onunla rastlaşdım, hərbi formada çox gözəl görünürdü. Məktəbdəki Urfan deyildi, daha yaşlı, səssiz idi. Baxırdım ona, o isə mənə süzə-süzə qarşımdan ötürüb keçirdi. Dəli oldum ki, salam vermədi. Sən demə, tanımayıb.



Təsadüfi görüş

Bir gün diplom işimi çap etdirməli idim. Qardaşımın birliktə gətirdik çap etdirməyə. Gördüm kompüter zalının ortasında Urfan dayanıb, amma heç reaksiya vermirdi mənə. Qayıtdım ki, Urfan, bura gəl. Gəldi, indi təsəbbüslə üzümə baxır. Soruşdum ki, tanımadın mənə? Deyir yox, dedim "utanmırsan sinif yoldaşını tanıyırsan? Ona çıx get".

Döndü ki, getsin. Dedim hara gedirsən, qayıt geri. Qayıtdı. Nə deyirəm onu edir robot kimi, amma tanıyırdım mənə. Axırda demişəm ki, Könül-üm, gözəlir hədəfəsindən çıxmiş halda üzümə baxdı. Sonralar deyirdi ki, bildirdim səni kimdən, necə soruşdum tapım, sən də gəlib durmusan qarşımda gözələrimə inanmadım. Deyir sinif oğlanlarından soruşurdum ki, qızlardan kim ailə qurub, kim yox, bunu eşidib-bilan var? Düşünürdüm ki, bəlkə sənəndən bir xəbər verələr.

Çox səbrli, təmkinli rəftarı və davranışı vardı. Nömrəsini verdi mənə, dedi mənim evdə kompüterim var, nə isə çap etmək lazım olanda zəng elə, yaxında yaşayıram. Öyrəndim ki, məzunliyyəti bir-iki günə başa çatacaq, gedəcək Türkiyəyə. Zəng etdim, nə qədər danışırdı telefonda bilmirəm. Səhər yenə zəngləşib, sonra vədələşib görüşdük. Gəl görüşək deyəndə əvvəlcə razı olmadım, niyə sənənlə görüşməliyəm dedim. Təkid etdi Urfan, görünür, mənim də içməndən gəlirdi görüşmək. Anama dedim, icazə verdi, dedi noolar, get görüş, söhbət edin.



Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"



“Dəmir yumruq” Kəlbəcərin işğalına son qoydu

Ayaqyalın, başıaçıq, üzü küyləy sarı qaçır-dı...
Elə yüyürdü ki, az qalırdı ürəyi sinosindən atılıb çıxsın, indi-cə aldığı şad xəbəri, illərdir könüllərini həsrətə olduğu o müjdəni özü versin...



xalı kimi sərmis, soyuğu qılınc kimi doğrayan bulaqları daha şövqlə çağlamağa, kəlikotusu daha xoş ətir saçmağa başlamışdı...

O möhtəşəm məqam, dağlara köç vədəsi yetişmişdi...

Kəlbəcər eli hər il yayı sərinləmək üçün üz tuturdu səfəli yaylaqlarına. Kendimiz Sınıq kilsənin (indi Hacikənd) sakinlərinin ürvanı Qoç daş yaylağı idi.

Biz uşaqlar üçünse bu köç karvanı ilə yol getməyin özü belə təsvirəgəlməz bir macərə idi. Maşınlarla minməz, kö-

suz məhəbbət bəsləyirdi. Yadımdadır, maşını alan kimi rayon mərkəzinə gedir, yazıcı və şairlərimizin, dünya ədəbiyyatı klassiklərinin əsərlərini alıb gətirirdi. Qırmızı üzlü ensiklopediyanın bütün cildlərinin şafin ön cərgəsindəki düzülüşü indiki kimi yadımdadır. Sınıq kilsədəki evimizin bir otağını kitabxana etmişdi.

Qaçqınlıqda bir andaca evini, malını itirən, həyatda hər şeyə sifirən başlamağa məcbur qalan atam bir dəfə de olsa onları özünə heylifələndiyini dilinə gətirmədi, elə hey



da dağ çiyləyinin dadı isə hələ də damağımdan getməyib...

Biz uşaqlar qırıbuğum yığardıq, nənəm də sac asıb kətə bişirirdi. Qaynar kətinin arasına çiyyə çəkib verərdi bizə, əlimizdən yağ süzülən o kətləri elə ləzzətlə yeyərdik ki...

Sıldırımlara dırmaşır, təhlükəli çıxışlarda dağ keçisi məharətilə gəzirdik, ən çox sevdiyimiz mənzərə isə yağışdan sonra qılıtla köpüb daşan dağ çaylarının yaratdığı vahiməli səle tamaşa etmək idi...

Təbiətlə iç-içə, həmənəng, onun bir parçası kimi yaşayırdıq.

olsun, elçi gedilsin, nişan götürülsün, bayramlıq aparılınsın...

Bir neçə qonşu yığışaraq, şəkərbura, paxlava, ümumiyyətlə, bayram şirniyyatını bir yerdə bişirirdi. Bu, həm şirniyyatların bişirilməsini asanlaşdırır, həm də qız-gəlinin deyib-gülmək üçün bir yerə yığılmasına bəhanə olurdu. Səhər qədar yatmaz, şirniyyat bişirirdilər.

İllərx çərşənbə tonqalı yandırıldıqdan sonra bütün sürələr bəzənirdi, xüsusilə də şirniyyatlarla, meyvələrlə.

Martin 21-i isə “aş bayramı” idi. Belə deyirdik. Mütləq evlərdə qaralı plov dəmlənərdi. Yanında da meşə armudu qaxından hazırlanmış şirə. Bu gün qohumlar, qonşular bir-birinin evinə gedər, mütləq o aşdan bir qaşığı da olsa dadardılar.

Kəndin ortasında Novruz şənliyi keçirilirdi. Kəndirbaz olardı və Azərbaycanın heç bir bölgəsində olmayan Maral oynadardılar. Bu oyunda maral başlı və al-əvan xalçalara bürünmüş kişi zurna sadaları altında gözəl rəqs edərdi...

1993-cü ilin mart ayında isə heç kimin əli qalmırdı ki, Novruz hazırlaşsın, bayram sevinci yaşasın. Elə bil ürəyimizə dammışdı ki, bu il Kəlbəcər bayramı qara gələcək, Novruzdan cəmi bir neçə gün sonra yurdundan didərgin düşəcək, illərlə öz doğulduğu torpağa həsrət qalacaq.

1993-cü ilin 2 aprelində bir andaca Kəlbəcərni şənsaq-raq, coşqulu günləri havaya sovruldu. Həmin gün Murovdan Gəncəyədək sıralanan köç karvanı gözələrim öndündə ki ən acı təsvirdir. Orada yaşanan ağrı-acı, insanların gözələrinə oxunan dəhşət, dilindəki ağrıları qiyamətə qədər yadımdan çıxmaz.

1993-cü ilin 2 aprelində bir andaca Kəlbəcərni şənsaq-raq, coşqulu günləri havaya sovruldu. Həmin gün Murovdan Gəncəyədək sıralanan köç karvanı gözələrim öndündə ki ən acı təsvirdir. Orada yaşanan ağrı-acı, insanların gözələrinə oxunan dəhşət, dilindəki ağrıları qiyamətə qədər yadımdan çıxmaz.

Kəlbəcərdə keçən cəmi 10 illik həyatım o qədər rəngarəng, koloritli, özünəməxsus, dolu olub ki, qısa olsa belə sanki 100 illik bir ömrün yaşım xatirələrinə sahibəm...

Doğma yurduma bağlı xatirələrim nəhayətsiz bir dəyərdir, nə danışmaq, nə yazmaq sahiliyə varmaq mümkün deyil. Düşündükcə yaddaşla ele heç çözlənmir, bir-birine calanır, gah sevinca, gah kədərə köklənir, bəzən haçalanır, doluşuq düşür və nəhayət, rahat, rəvan bir məcraya yönəlir...

Bəli, düz 27 il idi ki, Kəlbəcəri, Kəlbəcarsız acılı-şirni xatirələr karvanına sarvanlıq edirdim...

İndi isə ata yurda xatirələr cığırıyla deyil, Murovdağın sinəsindən keçən doğma dolmalarla qayıtmaq xoşbəxt məqamını yaşayıram.

Neçə illər idi ki, 2 aprel tarixini heyatımızın ən qara günü kimi anırıdım. Doğma yurdumuzdan zorla didərgin salındığımız o məşum günün nifrət edirdik. Amma düz 27 ildən sonra müzaffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu düşməni did çökürürək Azərbaycanın qala qapısı Kəlbəcəri də işğaldan azad etdi. Bu möhtəşəm qələbə sayəsində biz də vətən qurbanı bağrımızdan bilirməz sökübd atdıq, illər sonra ilk dəfə ürəkden sevinib güldük, Novruz bayramını böyük coşuqla qeyd etdik.

Müqəddəs şəhidlərimizin, dünyadan kəçən və qərbiləkdə dəfn edilən bütün məcburi qorğunların məzarlarına ziyarətə axışaraq qələbə müjdesini çatdırdıq, ruhlarını şad etdik.

Düzdür, məni qarşıda acı bir gerçəklik də gözləyir: daha heç zaman üçümdü - Kəlbəcər, atam və mən bir yerdə olmayacağıq.

Amma o da var ki, gördüyüm xoşbəxt rəyalarda hər zaman birlikdəyik: Kəlbəcər, atam, bir də mən...

YasəməN QƏNƏƏTQIZI, "Azərbaycan"

Kəlbəcər, sən azadsan!

“Bahar fəslə - yaz ayları gələndə süsənlisünbüllü, lalalı dağlar” 28 il idi ki, kəlbəcərçilərim gözələrinə dumana-çana bürünürdü. Çünki bu illər ərzində Kəlbəcərə yaz gəlmirdi. Sazın-sözün beşiyi olmuş bu doğma torpaqda özgə dildə danışdırlar. Çal-çağırılı günlərini də itirmişdi bu ulu yurd, doğma kəlbəcərçiləri kimi...

Ağdabanın tarixinə həmin gün qara hərflərlə yazılıb. O yurdun dəhşətlərindən danışmaq çox çətindir. Necə deyəsən ki, tarix boyu sazlı-sözlü olan Ağdaban həmin gün odlara qalandı? Necə deyək ki, Dədə Şəmşirin, atası şair Ağdabanı Qurbanın işiq üzü görməyən əlyazmaları yandırılıb, küllü göylərə sovrulub?..

Ağdaban 1992-ci il aprelin 8-də səhər tezdən çatmışdı. Yağlar kəndi tar-mar edib dağıtdıqdan sonra baxmaq olmurdu bu yerlərə. Gecədən od vurulmuş evlərdən hələ də burum-burum qara tüstü qalxırdı. Ağdərin Çapar kəndi istiqamətindən atılan toplar bizdən o yana düşüb “salama” qalmış bir neçə evi də dağıtdı. Kəndin köməyinə gəlmiş müdafiəçilər düşməni susdurmağa çalışsalar da, heç bir əhəmiyyəti yox idi.

Qan içində boğulan, “tüstüsü başından çıxan” kənd

Ağdabanla Çayqovuşanın arasında bir təpə var. Bura qədimlərdən uşaq qəbiristanlığı olub. Kəlbəcərni əksər kəndlərində körpələrin və uşaqların ayrıca qəbiristanlığı var idi. Dədə Şəmşirin də son mənzili burada, uşaq qəbiristanlığında idi. Təsədüfən möcüzədənmə, ya nədənsə salamat qalmış məzar daşları sanki yandırılmış hər iki kəndə ağı deyirdi. Yiğışmişdi Dədə Şəmşirin məzarı başına. Həmi günəhkar kimi başını aşağı dikib Dədəyə başsağlığı verirdi.

Yandırılmış kənddən cəsədləri çıxarmaq üçün qrup ayrılmışdı. Güllə yağışının altında kənd girmək qorxulu olsa da, heç kim ehtiyat etmədi. Sayı bildirilməyən qəbiristanlıq divan tutulmuş kənd camaatının meyitlərini.

Birdən kimsə qışqırırdı: “Vay qardaş, can, ay qardaş. Sən də kəndimiz kimi, qoruya bilmedim... Dedilər ki, şair Ələmənin oğludur, Dədə Şəmşirin nəslindəndir”. Bu fəryad balke da Murovdan qarlı zirvəsinə qədər gedib çatmışdı: dağlarda da bu haray var idi...

Ağdabanın o dəhşətli günlərini gözələrimizə köçürüb üzünə geri qayıdırırdı. Kəlbəcərni misiləri, özünümüdəfiə dastələri isə hələ də soralıqlı olmayan ağdabanlıları axtarırdılar. Ağdabanla qanlı ayaq izləri qalır və bir də arasıra güllə səsləri eşidilirdi.

O gün Kəlbəcər gözələri baxa-baxa şəhid olmuş ağdabanlılara qara geyinib yas saxlayırdı. Kəlbəcər özünlə ilk şəhid balalarını sinəsinə baxı oxşamaq istəyirdi. Kəlbəcərni Yolaşan adlanan ərazisində Şahidın xiyabanı salınırdı. Bu xiyabana ilk şəhid karvanı bu başlanmışdı. Bu qara karvan ağdabanlılarınkı idi...

“Dəmir qanadlı quş” un qanlı caynaqları və 8 şəhid fidan

1989-cu il iyulun 11-də tütün sahəsində çalışan ağdabanlı qadınlar onları girov götürmək istəyəyən 7 erməni silahlı quldurunu tutmuşdular. Rayon prokurorluğu istintaqa başlamışdı. Respublika Prokurorluğu isə işin Dağılıq Qarabağ Muxtar Vilayəti hərbi komendantının sərəncamına göndərilməsinə əmr vermişdi. İyulun 14-də həmin erməni quldurlarını Xankəndiyə, guya istintaqa aparmaq üçün rəhbərçilərinin məsuliyyəti ilə Kəlbəcərə 2 hərbi vertolyot gəldi. Nədənsə vertolyotlar nəzərdə tutulmuş meydançaya deyil, səhər stadionuna endi. Erməni quldurlarını götürüb xalxarkən yənə də guya vertolyotlardan birinin pərləri elektrik dirayinə toxundu. Vertolyot müvazinətini itirərək stadionun yanında divan dibinə düşdü. Bu zaman vertolyotun pərləri burada futbol oynayan, həmin vahiməli “dəmir qanadlı quş” a baxmağa toplaşmış uşaqları biçib-töküdü. O gün Kəlbəcər 8 azaşılı məktəblinin qatnanda boğuldu. Kim idi onlar: ermənilərə güllə atanmı? Başqa xalqın torpağına göz dikənmə? Bəs nə idi onların günahsız axan qanına bəis?..

Həmin hadisəyədək (aprelin 7-dən 8-nə keçən gecə) ermənilər gecə ikən hücum edərək Dədə Şəmşirin yurdunu - Ağdabanı ikinci Xocalıya çevirdilər. Hücumdan xəbərsiz kənd əhalisi başıaçıq-ayaqyalın qarlı meşələrə, dağlara çəkildi. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Bu qanlı faciə zamanı 31 ağdabanlı - qoca, qadın, uşaq həlak oldu, iki nəfər evdə diridirdi yandırıldı, 7-si isə girov kimi aparıldı. Kənd bütünlüklə odlara qalandı. Səhər tezdən köməyə gələn yerli özünümüdəfiə batalyonunun 6 döyüşçüsü də pusuqaya düşərək həlak oldu. Hərbiçilər və müli adamlar yolda gülləbaranla tutuldular.

Ağdaban faciəsi ermənilərin Kəlbəcəre qarşı başladığı böyük müharibənin işareti idi. Ağdaban ermənilərin əlində qalmış görünməz fəlakətlərə gətirib çıxarar, digər kəndlərin işğalını asanlaşdırır, Murov yolunun quldurlar tərəfindən tutulmasına və beləliklə də, 52 min nəfərlik əhalinin tamamilə məhvə gətirib çıxarırdı.

Xocalı soyqırımını, Ağdabanın birinci faciəsi də o zaman respublikada başa düşülmədi. Neçə illər keçsə də, hələ o faciə beynəlxalq miqyasda müzakirəyə çıxarılmayıb. Sonrakı hadisələr bir daha təsdiqlədi ki, Kəlbəcərni işğal edənlər hələ 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdabanın ermənilər tərəfindən darmadağın olunasından başlamışdı.

Qarabağın dağılıq hissəsinə vaxtilə qonaq qismində gəlmiş erməni daşnakları 1988-ci il

fevral ayının 13-də Əli ilə Bəxtiyarı (iki günahsız yeniyetməni) qətlə yetirdikdən sonra xalqımızın tarixində yeni şəhidlik dövrü başladı. İlk şəhidlərimiz torpaq uğrunda əbədiyyətə qovuşdu. Sonra qədim İrəvanda, Zəngibasar və Göycədə, Hamamlı və Gümrüdə... şəhid verdik. Düşməni mühasirə halqasını daraltdıqca şəhidlərimizin sayı da artdı. Nəinki Qərbi Azərbaycanda, Dağılıq Qarabağda da türksoylular doğma torpaqlarında didərginə, qaçqın-köçkünə və girova çevrildilər.

Həmin günlərdən sonra Kəlbəcərni ayrı-ayrı kəndlərinin dinc sakinləri gülləbaran edildi, Dikuyur yaylağının yeniyetmə yaşlarında olan Hidayət Cəfərov 500 bəşədən artıq mal-qara ilə birlikdə oğurlanıb Basarkəçərə (Vardenisə) aparıldı.

Kəlbəcərni müsibətli günlərində qan çanağında boğulan kəndlərini, əslində isə birincisi Ağdabanla Çayqovuşanı idi.

Otaqqaya, qanlı karvan və bir də...

Ağdaban növbəti dəfə erməni quldur dəstələri tərəfindən darmadağın edildi. Beləliklə, 8 aprel 1992-ci il və 26 mart 1993-cü il Ağdabanın işğal tarixləri kimi yaddaşlara yazıldı. Ermənilər Ağdabanı təkə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə alınmışdır. Çünki bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük şəkərdə Şah İsmayıl Xətəinin silahdaşı olan Miskin Abdal ocağının nəsil davamçısıdır. Bu ocaq mənsəbiyyətimizin beşiyi kimi ermənilər olduca ciddi narahət edirdi. Məhz ona görə də hələ 1990-cu il iyul ayının 11-də Ağdərin Otaqqaya ərazisində Tərtər-Kəlbəcər marşrutu ilə gedən (150-yə yaxın məşinən ibarət) karvanın qarşısını kəsərək Dədə Şəmşirin qızı Çimnaz xanımı, Zərdab rayonu milis rəisinin müavini, mayor Şahlar Şükürov (Azərbaycanın Milli Qəhrəmanı), Aslan Xıdırrovu, itifaq miqyaslı “İstisu” sanatoriyasında müalicəyə gədən dinc sakinləri (əksəriyyəti xəstə və qocalardan ibarət idi) terror nəticəsində qətlə yetirmişdilər.

Bu, ermənilərin əsas və çirkin niyyətlərinin həyata keçirilməsi planının ilkin şərtlərindən biri idi. Min təəssüf ki, o zaman Ağdaban faciələrinə rəsmi olaraq siyasi və hüquqi qiymət verilmədi. Neçə-neçə belə faciələrimizin üstündən sükküta keçilməsi isə nəticədə Ermənistanın torpaq işğalını bir az da artırırdı...

Ağdabanın ikinci faciəsi: 26 mart 1993-cü il

...Həm Ağdərə, həm də Ermənistanın Basarkəçər rayonu istiqamətindən hücumu məvz qalan, müdafiə olunmayan, sayıələr və təxribatkar nəticəsində vahiməyə düşən Kəlbəcər əhalisi qarlı-qovğunlu günlərdə öz dədə-baba yurdlarından bütün əmlakını ataraq, dəniz səviyyəindən 3400 metr yüksəklikdə olan Murovdağ aşırımından qaçmağa məcbur edildim. Siyasi oyuqları, daxili çəkişmələri, satqın hərbiçilərin xəyanətindən 52 min nəfərlik əhali qısa vaxt ərzində doğma yurdundan qovuldu. Azərbaycanın ən gözəl, öz təbii ehtiyatlarına görə zəngin bölgəsi olan Kəlbəcər təkləndi və düşmənin əlinə keçdi.

Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərni tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq, 1993-cü il aprelin 2-də tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

Kəlbəcərni əhalisi respublikanın 62-dən çox rayonunda siqnacaq tapdı.

Bu da rəsmi rəqəmlər

Dağılıq Qarabağ ərazisindən kənarında yerləşən Kəlbəcərni 511 nəfər dinc sakinini öldürüldü, 321-i əsir götürüldü, 58 mini ata-baba yurdundan didərgin düşdü. İşğal nəticəsində Kəlbəcərə 130 yaşayış məntəqəsi yerlə-yeksan edildi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13000 fərdi ev dağıdıldı, 37852 hektar meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin çıl qızılaq taylan edildi.

Rayonun işğalından sonra maddi-mədəniyyət abidələri məhv edildi. Belə ki, rayonun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkərdəki Alban kilsəsi, Qanlıkənddəki Lök qalası, Qaracanlıdakı Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboyununda qala, Comarddağı Comard qalası, Qamışlıdakı Keşikçi qalası, Kəlbəcər şəhərində, Başlibel və Otaqlı kəndlərində məscidlər, Tərtər çayı üzərindəki Tağıldağ körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Müzeyi, Aşiq Şəmşir adına Mədəniyyət evi, Süyüdüldəki Seyid Əsədulla ziyarətgahı və digər onlarca mədəni-tarixi və dini abidələr dağıdılaraq yerlə-yeksan olundu.


...Hər zülmət gecənin bir işıqlı sahabı olub. Bu fikir 27 il idi ki, kəlbəcərçilərin də dilinin ezberinə çevrilmişdi. Nəhayət, o gün gəldi, həm də cəmi 44 günlük Vətən müharibəsinin Zəfər Qələbəsi ilə! Otən ilin sentyabrında başlayan Vətən müharibəsi Qarabağın, o cümlədən Kəlbəcərni işğalına son qoydu. Düşməni layiqli cavabını alaraq hətta Kəlbəcəri, Laçını və Ağdamı döyüşsüz təslim etdi. Bu Zəfər yurdundan, doğma torpağından didərgin salınmış məcburi köçkünlərin geri qayıtması üçün yollar açdı.

Azərbaycan o işıqlı, nurlu gün gəldiyi üçün illərdir işğal altında inləyən yurdlarımızın üstünə gün doğdu. Bu bahar dağlara səs-səda saldı. Azərbaycan əsgəri uğrənliq bayrağını zirvələrə dağladırdı. Bu sevincədən daha çox pay əlbəttə, o yerlərin həsrətini, intizarını çəkən xalqımızda, dövlət başçısı, Ali Baş Komandana düşdü. Saməmiz də bu gün məqsədimiz, məramımız və əməlimiz kimi aydındır, işıqlıdır, nurludur. Bir zamanlar yazda ərş-ərgac olan Kəlbəcər yolları yənə də haçalanır neçə kəndə, neçə bərə-bəndə... Bu Qələbəyə biz Lələtəpə zəfərindən, Böyük Qayıdışa isə Cocuq Mərcanlıdan başlamışdıq...

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

2 aprelin 27 illik məşəqqəti bitdi

Kəlbəcərçililər artıq işğal gününü yox, 25 noyabr - Qayıdış bayramını qeyd edəcəklər



Kəlbəcərni azadlıq xəbərini eşitmək məni nə qədər xoşbəxt etmiş, dünyaları bağışlamışdısa, cəmi bir neçə ay əvvəl atamın dünyadan köçərək bu xəbəri eşitməməsi, illərdir həsrətində olduğu sevinci yaşamaması o qədər yandırıcı yaxmışdı və hələ də təleyin bu qəddar ironiyası ilə bərişə bilirmirəm...

Bax, elə bu üzden idi ki, “Tanırım, niyə?! Axı günahımız nədir ki, belə amansız sınaqlarla üz-üzə qoyursan bizi” deyər elə o məzarın başında fəryad etmiş, asi düşmüşdüm yaradana...

Bilirəm ki, bu düşüncələrimdə tək deyiləm, mənimlə həmfikir olan, eyni qədəri paylaşan, eyni hissləri yaşayan on minlərlə məcburi köçkün var...

Elə həmin gün o məzarlıqda da qərib ruhlara şad xəbər çatdırmaq, Qarabağımızın azadlıq xəbərini verməyə gələn şuşalı, ağdamlı, laçımlı, cəbrayillı, zəngilanlı, füzüllü, qubadilili oğullar, qızlar, nəvələr, atalar, analar elə çox idi ki...

Zaman üçün qısa, insanlıq üçün böyük vaxt kəsiimi olan bu 30 il məcburi köçkünlük adı daşıyanlara başdan-başaya yaşayış sınağı oldu. İndi gəriyə döndüb xatırlamağa belə qorxudumuz bir-birini izləyən acı dolu anlar zərrə-zərrə ömrümüzdə hopmuşdu...

Tamamilə rəngsiz, boz bir dünyamız vardı. Aclıq, yoxluq, maddi çətinliklər bütün məcburi köçkünləri bu zaman ərzində müşayiət etdi. Həyatda ki ən gözəl illərimiz bu cür sıxıntılıla, əziyyətlərlə bada getdi. Mənevi məhrumiyetlərimizi təsvir etməkdə isə acizlik çəkirdim. Heç zaman ürəkden sevinə, gülə bilmədik. Elə bil nə isə gözləyirdik, hara isə getməyə can atırdıq, gedə bilirdik...

Amma bu məhrumiyətli günlərin o üzündə elə xoşbəxt, elə bəxtəvər günlər var idi ki...

Aşığın sinəsində dilə gələn telli sazın səsi dağlarda, sıldırım qayalarda yanıqlı əks-səda verir, könül nəğməsinə çevrilərək ürəklərə əl-məlmə tək süzülürdü. Yaylaqlar əziz qonaqların qarşılaşma üçün geniş, gül-çiçəklə çəmənlərini

çün yanı ilə qaça-qaça, boyumuzu öten otları yara-yara sevdirmiyiz yaylağa tələsirdik. Sıldırımlara dırmaşmağa, zirvələrdən qartal yuvalarına tamaşa etməyə, qaranlıq gecədə az qala el üzə qalır dərə biləcəyimiz ulduzlara baxmağa, çadırları amansızca qamçılayan yağış damlalarının səsinə qulaq verməyə, dəli nəre çəkib göylərdə baş-baş gələn buludların toqquşmasını, qəzəbdən qılıncını siyırıb yer üzünə hücum çəkən simşəklərin parıldamasını seyr etməyə, möcüzələr diyarına tez çatmağa çalışırdıq.

Bir andaca yamaşılı otların üzərində yağışdan sonra çıxan ağappaq göbələyə bən-zəyən alaçıqlar durma qatarı kimi sıralanırdı. Həmin alaçıqların içi isə Kəlbəcərni məharətli qız-gəlinləri tərəfindən min naxış vurulmuş xalı-xalçalara bəzənirdi. Alaçıqların xüsusi pərdə ilə ayrılması “nəmi” adlandırılan hissəsi isə südqatıq, yağ-pendir, qaymaq, bir sözlə, mal-qaradan hasil edilənləri məhsulların saxlanma yerli olardı.

Alaçıqların yanında pıçqapıqla qaynayan samovarlar, onların üstündə dem alan kəlikotu çayının ətri, sadca bişən xamrınının istəhaçığı qoxusu, ucusuz-bucaqsız yaylaqlarda at çapan gəncilərin qıyvesi, yarığınların arasıyla qıvrıla-qıvrıla gəlib çadırların ətrafını bürüyən süd kimi ağ duman, göyün yeddincini qatında “Fatma nənənin qurduğu al-əlvan həna” (göy qurşağının biz belə adlandırırıq) yaylaq həyatından hafizəmə həkk olunan silinməz şəkillərdən sadəcə bir neçəsidir...

Atam ot biçməyə gedəndə də onunla gedirdim. Kənarında otulub onun kərəntini bir bulamaqla necə böyük bir məsafədəki otu biçməsinə heyvətlə tamaşa edirdim. Kərənti hər dəfə sağdan sola şığıyıb otları yerə sərdiricə, yaşıl otun cənəp qoxusu yayılırdı ələmə. Atamın otların arasında ov-cuna yığaraq mənə verirdi xırı

Atam ot biçməyə gedəndə də onunla gedirdim. Kənarında otulub onun kərəntini bir bulamaqla necə böyük bir məsafədəki otu biçməsinə heyvətlə tamaşa edirdim. Kərənti hər dəfə sağdan sola şığıyıb otları yerə sərdiricə, yaşıl otun cənəp qoxusu yayılırdı ələmə. Atamın otların arasında ov-cuna yığaraq mənə verirdi xırı

Atam ot biçməyə gedəndə də onunla gedirdim. Kənarında otulub onun kərəntini bir bulamaqla necə böyük bir məsafədəki otu biçməsinə heyvətlə tamaşa edirdim. Kərənti hər dəfə sağdan sola şığıyıb otları yerə sərdiricə, yaşıl otun cənəp qoxusu yayılırdı ələmə. Atamın otların arasında ov-cuna yığaraq mənə verirdi xırı

Atam ot biçməyə gedəndə də onunla gedirdim. Kənarında otulub onun kərəntini bir bulamaqla necə böyük bir məsafədəki otu biçməsinə heyvətlə tamaşa edirdim. Kərənti hər dəfə sağdan sola şığıyıb otları yerə sərdiricə, yaşıl otun cənəp qoxusu yayılırdı ələmə. Atamın otların arasında ov-cuna yığaraq mənə verirdi xırı

Atam ot biçməyə gedəndə də onunla gedirdim. Kənarında otulub onun kərəntini bir bulamaqla necə böyük bir məsafədəki otu biçməsinə heyvətlə tamaşa edirdim. Kərənti hər dəfə sağdan sola şığıyıb otları yerə sərdiricə, yaşıl otun cənəp qoxusu yayılırdı ələmə. Atamın otların arasında ov-cuna yığaraq mənə verirdi xırı

Atam ot biçməyə gedəndə də onunla gedirdim. Kənarında otulub onun kərəntini bir bulamaqla necə böyük bir məsafədəki otu biçməsinə heyvətlə tamaşa edirdim. Kərənti hər dəfə sağdan sola şığıyıb otları yerə sərdiricə, yaşıl otun cənəp qoxusu yayılırdı ələmə. Atamın otların arasında ov-cuna yığaraq mənə verirdi xırı

Atam ot biçməyə gedəndə də onunla gedirdim. Kənarında otulub onun kərəntini bir bulamaqla necə böyük bir məsafədəki otu biçməsinə heyvətlə tamaşa edirdim. Kərənti hər dəfə sağdan sola şığıyıb otları yerə sərdiricə, yaşıl otun cənəp qoxusu yayılırdı ələmə. Atamın otların arasında ov-cuna yığaraq mənə verirdi xırı

Atam ot biçməyə gedəndə də onunla gedirdim. Kənarında otulub onun kərəntini bir bulamaqla necə böyük bir məsafədəki otu biçməsinə heyvətlə tamaşa edirdim. Kərənti hər dəfə sağdan sola şığıyıb otları yerə sərdiricə, yaşıl otun cənəp qoxusu yayılırdı ələmə. Atamın otların arasında ov-cuna yığaraq mənə verirdi xırı

Atam ot biçməyə gedəndə də onunla gedirdim. Kənarında otulub onun kərəntini bir bulamaqla necə böyük bir məsafədəki otu biçməsinə heyvətlə tamaşa edirdim. Kərənti hər dəfə sağdan sola şığıyıb otları yerə sərdiricə, yaşıl otun cənəp qoxusu yayılırdı ələmə. Atamın otların arasında ov-cuna yığaraq mənə verirdi xırı

Atam ot biçməyə gedəndə də onunla gedirdim. Kənarında otulub onun kərəntini bir bulamaqla necə böyük bir məsafədəki otu biçməsinə heyvətlə tamaşa edirdim. Kərənti hər dəfə sağdan sola şığı



İQTİSADI İNKİŞAF VƏ SOSIAL RİFAH



DOST-ların sayı artır

Bu mərkəzlər vətəndaşların sosial xidmətlərdən istifadəsini asanlaşdırır, bürokratik əngəllərin qarşısını alır

Azərbaycanda həyata keçirilən islahatlar sayəsində vətəndaşların pensiya təminatı yaxşılaşmış, həssas kateqoriyadan olan insanların sosial müdafiəsi gücləndirilmişdir. Bunlarla yanaşı, sosial müavinət və təqaüdlərin məbləği artırılmış, əhatə dairəsi genişləndirilmişdir.

Xəbər verdiyi kimi, dövlət başçısı bu il martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı İnkişaf və Operativ Sosial Təminat Agentliyinin Bakı şəhəri Binəqədi rayonundakı 4 sayılı DOST Mərkəzinin açılış mərasimində iştirak etmişdir. Prezidentin təşəbbüsü ilə yaradılan belə mərkəzlər fəaliyyəti vətəndaşların müxtəlif sosial xidmətlərdən istifadəsini

asənlaşdırmaqla yanaşı, şəffaflığın və operativliyin təminatında mühüm rol oynayır. Ümumiyyətlə, həmin mərkəzlərin yaradılmasının başlıca məqsədi vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial tendrlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələn xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqidir. Bu, Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətə qarşıdır. Təsədüfi deyil ki, respondentlər arasında keçirilən sorğuların nəticələri sosial mexanizmlərlə və elektron xidmət elementlərinə insanların xüsusi marağı göstərdiyini də sübuta yetirir.

DOST mərkəzlərinin əhaliyə göstərdiyi xidmətlərin çeşidi genişdir. Belə ki, bu mərkəzlərdə əhali üçün

pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürülmə, bank, notariat, eləcə də Tibbi Sosial Ekspertiza sahələrinə üzrə ümumilikdə 132 xidmətdən istifadə etmək imkanı yaradılıb.

Məlumdur ki, əlillər, müharibə veteranları, şəhid ailələri hər zaman dövlətin diqqət və qayğı göstərdiyi həssas kateqoriyaya aid olan insanlardır. Odur ki, ölkəmizdə belə şəxslərə çoxsaylı xidmətlər göstərilir, onlar üçün evlər tikilir, iş yerləri açılır. Eyni zamanda Vətən müharibəsində sağlamlıqlarını qismən itirən qazilər reabilitasiya vasitələri, o cümlədən yüksək texnologiyalı protezlərlə təmin edilir.

Məlum faktdır ki, tarixi qələbəmizlə başa çatan Vətən müharibəsində müliki xidmətlərin çeşidi genişdir. Bu səbəbdən hərbi-

çilərlə yanaşı, müliki şəxslərin də reabilitasiyaya ehtiyacı var. Artıq 20 mindən çox şəxs həm sosial ödənişlər, həm də psixoloji dəstək və reabilitasiya vasitələri ilə təmin olunub. Bugünkü ehtiyacı olanlara 1200 reabilitasiya vasitəsi verilib, məşğulluq proqramları isə 3700 şəxsi əhatə edib.

Dövlətin apardığı sosial siyasət davamlı xarakter daşıyır. Keçən illərin statistikasına diqqət yetirdikdə bunu aydın şəkildə görmək mümkündür. Dövlət tərəfindən bu sahədə atılan addımlar, aparılan sosial islahatlar sayəsində vətəndaşların sosial rifahı ildən-ilə yaxşılaşır. Belə ki, ötən dövr ərzində təkcə sosial ödənişlər 1 milyard 800 milyon manat artıb. Pensiya ödənişləri 36, müavinət ödənişləri 120 faiz, təqaüd ödənişləri 3,5 dəfə artmışdır ki, bu da orta aylıq göstəricilərə müsbət təsir göstərir. Ümumiyyətlə, Azərbaycan nadir ölkələrdəndir ki, 3 il ərzində pensiyaların orta məbləği 60 faiz artıb.

Sosial sahədə aparılan islahatlarla şəffaflıq və sosial ədalət başlıca meyardır. DOST mərkəzlərində göstərilən xidmətlər də məhz vətəndaş məmnunluğuna və sosial ədalətə söykənir. Burada "Bir pəncərə" sistemi üzrə vətəndaşlara tam şəffaf, sadə və ölçən prosedurlar təklif edilir. DOST mərkəzlərinin əhaliyə göstərdiyi bu xidmətlər dünyada Azərbaycan brendi kimi qəbul olunur.

Belə mərkəzlərin yaradılması həm də yeni iş yerlərinin açılması deməkdir. DOST mərkəzlərində yeni innovasiyalardan istifadə edilirdi üçün burada müasir biliklərə sahib gənclərin işləməsi təbiiyədir. Təkcə yeni açılan 4 sayılı mərkəzdə 230 nəfərdən çox əməkdaş, həmçinin "Könüllü DOST" proqramı üzrə 50 nəfər könüllü gün ərzində 800 vətəndaşa müxtəlif sahələrdə xidmət göstərəcək. Gənclərin bu işə cəlb olunması onların daxili intellektual resurslarını üzə çıxarmaqla yanaşı, əhaliyə yüksək səviyyəli xidmətlərin göstərilməsini də təmin edəcək.

Dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca məqsədlərindən biri də bu xidmətlərin əhatə dairəsini genişləndirməklə ölkənin hər bir vətəndaşının onlardan istifadəsinə nail olmaqdır. Məsələn, yaxın zamanlarda Abşeron rayonunda DOST Mərkəzinin açılması planlaşdırılır. Qubada, Sabirabadda, Gəncədə və Sumqayıtda da bu istiqamətdə müəyyən işlər görülür. Ümumilikdə isə ölkə üzrə 16 regional mərkəzin yaradılması nəzərdə tutulub.

Rüstəm KAMAL,
"Azərbaycan"

Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afələdilmiş Azərbaycan Mərkəzi təsis edilib

Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afələdilmiş Azərbaycan Mərkəzinin (4SİM Afələdilmiş Azərbaycan Mərkəzi) yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Dünya İqtisadi Forumu arasında razılaşma imzalanıb.

Sənədi Dünya İqtisadi Forumunun prezidenti Borge Brende və Azərbaycan Hökuməti adından iqtisadiyyat naziri Mikayıl Cəbbarov imzalayıblar.

2021-ci ilin 1 aprel tarixindən fəaliyyətə başlayacaq 4SİM Afələdilmiş Azərbaycan Mərkəzinin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsvetçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolu imzalanması ilə qoyulub.

4SİM Afələdilmiş Azərbaycan Mərkəzi MDB məkanında yaradılan ilk mərkəzdir. Mərkəzin funksiyalarını iqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquq şəxsə həyata keçirəcək. Qeyd edək ki, "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquq şəxs Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə

yaradılıb və əsas məqsədi Dördüncü Sənaye İnqilabının yaradıldığı imkanlardan maksimum istifadə edilməsi, ölkəmizin bu sahədə qabaqcıl dövlətlər sırasında qərarlaşmasının təmin olunmasıdır. Bu baxımdan Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi kimi aparıcı qurumla əməkdaşlıq uğurlu başlanğıc hesab edilə bilər.

Məlumat üçün bildirik ki, Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi 2017-ci ilin martında Dünya İqtisadi Forumu tərəfindən təşkil edilib.

Müxtəlif texnologiyaların səbəb olduğu sürətli inkişafın tempinə uyğunlaşmaq üçün müxtəlif fəaliyyətə ehtiyac olduğu qənaətinə gələn Dünya İqtisadi Forumu tərəfdarları tərəfindən idarə edilən mərkəzlərin (afələdilmiş mərkəzlər) təşkilinə başlandı. Hazırda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin 13 mərkəzi var. Bunlardan 9-u Afələdilmiş Mərkəz, 3-ü forum tərəfindən idarə olunan mərkəz və ABŞ-ın San-Fransisko şəhərində yerləşən mənzil qəragahdır.

Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin əsas məqsədi yeni qabaqcıl texnologiyaların sürətli mənimlənməsi və onların vətəndaşlara və ictimai marağa xidmət göstərməsi məqsədilə həmin texnologiyaların tətbiqi və idarə edilməsinin inkişafıdır. İclasda yeni standartlar təsdiq edilib, layihələr müzakirə olunub.

KOBİA ilə Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsinin əməkdaşlıq imkanları müzakirə olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi (SMEDA) arasında əlaqələrin yaradılması müzakirə edilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və Pakistanın ölkəmizdəki səfiri Bilal Həyət arasında görüş keçirilib. Görüşdə ölkələrimiz arasında mövcud əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, KOBİA sahəsində Pakistanın müvafiq qurumları, o cümlədən Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi ilə əlaqələrin qurulması, Pakistan KOBİA-larının Azərbaycanada biznes fəaliyyətinə təşviq olunması, hər iki ölkənin KOBİA subyektlərini iştirakı ilə birgə layihələrin reallaşdırılması diqqət mərkəzindədir. Həmçinin görüşdə ölkəmizdə KOBİA-lara göstərilən



dəstək mexanizmləri, KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, agentliyin Pakistanın olan sahibkarlara yerli KOBİA-larla əməkdaşlığın qurulması, ölkəmizə investisiya qoyuluşu istiqamətində məsləhət, əlaqələndirmə sahələrində dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.

Görüşdə KOBİA və Pakistanın müvafiq qurumu arasında əlaqələrin yaradılmasına və KOBİA sahəsində əməkdaşlığın inkişafına səfirlik tərəfindən dəstəyin göstəriləcəyi bildirilib.

Ölkə üzrə 1 milyon 228,8 min pensiyaçı qeydə alınıb

2021-ci il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 228,8 min (2020-ci il yanvarın 1-i vəziyyətinə 1 milyon 270,6 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, onların 58,3 faizi yaşa, 30,4 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısı kimi itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 302,2 manat təşkil etmiş və orta aylıq əmək haqqının 42,7 faizinə bərabər olmuşdur.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmışdır.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2021-ci ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 100,2 min nəfər (2020-ci il yanvarın 1-i vəziyyətinə 82,4 min), əlilliyə görə - 182,5 min (müvafiq olaraq 180,5 min) nəfər, ailə başçısını itirməyə görə - 49,2 min (47,0 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 min (63,0 min) nəfər, digər müavinətləri alanların sayı isə 27,2 min (28,3 min) nəfər olmuşdur.

Əmək pensiyası almaq hüququ olmayan 2,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilmişdir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 244 qoyumuna aylıq müavinət verilmişdir. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələrində iştirak etmiş şəxslərin, Çernobil qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobil qəzası nəticələrindən aradan qaldırılması iştirakçılarının və müdafiəli hərbi xidmət qulluqçularının 7,8 min ailəsinə 12,8 min uşaq üçün aylıq müavinət verilmişdir. Bundan əlavə, 1855 nəfər bir yaşadək uşağı olan 1852 azmənatlı ailəyə və beşdən çox uşağı olan 2,5 min qadına 8,9 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 369 şəxsə isə kompensasiya verilmişdir.

2020-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 75996 ailəyə 77644 uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3991 şəxsə müalicə üçün və 5508 nəfərə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edildiyinə görə birdəfəlik müavinətlər verilmişdir.

2021-ci il yanvarın 1-i vəziyyətinə 77,3 min azmənatlı ailənin 324,0 min üzvü ünvanlı dövlət sosial yardım almış və onun bir nəfərə düşən orta aylıq məbləği 57,10 manat təşkil etmişdir.

Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 287,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.

"Yaşıl enerji"yə yaşıl işıq

Hədəf 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasıdır

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ön ümdə istiqamətlərdən biri kimi enerjini istiqamətləndirmə müəyyən edilib. Prezident İlham Əliyev həmin vaxta qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının hədəf kimi götürüldüyünü bildirib.

Dövlət başçısının imzaladığı sərəncamlar nəticəsində Azərbaycanda enerji sektorunda digər sahələrdə olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlb edilməsi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl işlər görülür. Prezidentin "Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış komissiya fəaliyyətini uğurla davam etdirir. Komissiyaların videokonfrans formatında artıq altı iclası keçirilib.

Xatırladaq ki, 2019-cu il dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının "ACWA POWER" şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyulmuş, tikiləcək stansiyanın il ərzində 1 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcəyi nəzərdə tutulub. Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması həmçinin müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə verəcək. 2020-ci ilin yanvar ayında isə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb.

Stansiyaların tikintisinə başlanması ilə bağlı rəffər arasında mətəmədi danışıqlar və müzakirələr aparılır. Energetika naziri Pərviz Şahbazov və Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyanın bu ilin fevral ayında videokonfrans formatında keçirdikləri



görüş də həmin istiqamətdə idi. Görüşdə qoyulmuş 240 meqavat olan külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma müqavilələrinin imzalanmasından sonrakı müddət ərzində görülən və planlaşdırılan işlər müzakirə edilmişdir.

Hər iki tərəfdən layihənin icrasına cəlb olunan ekspertlərin peşəkarklığı yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, müqavilə tərəfləri arasında yüksək inam və etibarın olması layihənin vaxtında və uğurla tamamlanacağına əminlik yaradır. Sahə üzrə eləcə də təlim, seminar, məlumat mübadiləsi tədbirlərinin həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır. Çünki bu, yalnız biznes layihəsi deyil, həm də bilik və təcrübə transferi layihəsidir.

Prezidentin "Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" sərəncamı ilə yaradılmış komissiyaların videokonfrans formatında keçirilməsinin iclasında isə qeyd edilmişdir ki, 230 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilələrin mətnləri Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə artıq razılaşdırılıb. Günəş enerjisi sahəsində özəl investisiya hesabatına ilk pilot layihənin həyata keçirilməsi

ölkəmizdə bərpaolunan enerjiyə inteqrasiya məqsəduyğun sayılıb. Eyni zamanda şirkət tərəfindən bərpaolunan enerji üzrə yeni qoyuluş gələcəkdəki inteqrasiya ilə bağlı müvafiq tədbirlər paketi təqdim edilmişdir.

İşğaldan azad edilmiş ərazilərimizdə də "yaşıl enerji" zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investitorlarla müzakirələr aparılır. Bu rayonların günəş və külək enerjisinin istehsalı üçün geniş imkanlar var. Təbii-tən qüvvənin həmin imkanlardan səmərəli istifadə onların sosial-iqtisadi inkişafına xidmət edəcək.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı külək elektrik stansiyalarında 15,07 milyon kilovatsaat, günəş elektrik stansiyalarında 5,5 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub. İki ayda Berk Məişət Tullantılarının Yandırılması Zavodu isə 35,34 milyon kilovatsaat elektrik enerjisi istehsal edib.

Ölkədə bərpaolunan enerji sahəsinin inkişafı üçün həyata keçirilən çoxşaxəli tədbirlər deməyə əsas verir ki, yaxın gələcəkdə bu növ enerji həyatımıza xeyli geniş miqyasda daxil olacaq.

Flora SADIQLI,
"Azərbaycan"

Mexanizatorlara təlimlər keçirilib

"Aqroservis" ASC-nin Yevlax regional nümayəndəliyinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində kəmbayn mexanizatorlarına ödənişsiz təlimlər keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, cari ildə taxıl biçinirilməsi və mütəxəssislərə təlimlər keçirilməsi məqsədilə təşkil olunan təlimlərə "New Holland TC 4.90" markalı taxılqıran kəmbaynları idarə edəcək 90 mexanizator cəlb edilib.

Təlimlərdə mexanizatorlara kəmbaynların idarə edilməsi, düzgün texniki xidmətin göstərilməsi, texnikaların nizamlanması işləri, istismar zamanı baş verəcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı ətraflı məlumat verilib.

Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və "Aqroservis" ASC-nin nümayəndə heyəti tərəfindən videogörüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olundu.



Mexanizatorlara kəmbayn idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilib.

Təlimdən sonra imtahanlardan keçən hər bir mexanizator (operator) sertifikat təqdim edir. Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla "Aqroservis" ASC tərəfindən operativ lizin müqaviləsi bağlanılmayacaq.

Jurnalist araşdırması

Yediyimiz ətdir, yoxsa leş?!

Mənşəyi məlum olmayan ət satışı ilə yanaşı, küçələrdə qanunsuz heyvan kəsiminin də qarşısı alınmır



“Leş Tofiq”, “At Elçin”, “Sallaq-xana Mahir”, “Bağıracaq Süleyman”...

Hər kəsə tanış olan bu cür ləqəblər mütəmadi olaraq ölkə gündəmini zəbt edir. Onların “vasitəsiylə” ölkə ərazisində mənşəyi məlum olmayan, qida üçün təhlükəli və yararsız olan leş ətləri sadıq evləri, restoranlar, bazarlar və hətta uşaq bağçalarında gedib çıxıb. Zaman-zaman belələrinin həbs olunduqlarını eşitsək də, görünür odur ki, problem həllini tapmır...

Xəstə və ölmüş heyvan ətini satanların sayı durmadan artır

Ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müxtəlif proqramlar qəbul edilir, ciddi tədbirlər görülür.

Ərzaq təhlükəsizliyinin tərkib hissəsi olan qida təhlükəsizliyi qanunları, normativ-hüquqi aktlar, eləcə də müvafiq əsasnamə və təlimatlarla tənzimlənir. Təəssüf ki, bu sahədə ciddi boşluqlar qalmaqdadır. Boşluq isə hüquq kontekstində deyil, sadəcə, icra prosesindədir. İctimai işə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qida təhlükəsizliyi qaydalarının ciddi pozulması hallarına kütləvi şəkildə yol verilməkdədir.

Mənşəyi bilinməyən, vaxtı ötmüş, köhnəlmiş qida məhsullarının insan orqanizminə nə dərəcədə zərərli olmasını sübut etməyə ehtiyac yoxdur. Buna baxmayaraq, belə xoşagəlməz hallara yəndə də tez-tez rast gəlinir. Ölmüş və ya insanlar tərəfindən istehlakı məqbul sayılmayan heyvanların ətini satanlar hələ də var.

Qeyd edək ki, leş alverçiləri əsasən rayonlara gedərək ölmüş, qoca və xəstə heyvanları kəsib, paytaxt ərazisində qəssabxanalara, dönerxanalara, kafelərə, kolbasa sexlərinə satırlar. Belə ətlər xəstəlik və mikrob mənbəyidir. Leş ətlərdən ən təhlükəli xəstəliklərə yoluxmaq mümkündür. Mədə-bağırsaq, sağalmaz və əlacı olmayan viruslar o ətlərdən yoluxur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələnin ciddiliyini



təsdiqləyərək deyir ki, yararsız və mənşəyi məlum olmayan ətlərin satışı ilə bağlı faktlar vaxtaşırı gündəmə gəlsə də, problem müsbət həllini tapmır. Ekspert hesab edir ki, leş alverçilərinə “tələbat” olacağı təqdirdə onlar sirdən çıxmayacaqlar. Rayonlarda, kəndlərdə kimin iribuynuzlu heyvanı tələf olursa, leş alverçiləri artırıb taparaq onlara ucuz qiymətə satırlar. Əgər vətəndaşlar ölmüş heyvan cəsədlərini leş alverçilərinə satmasalar, onların “bazarı” bağlanar.

Küçələrdə, yol kənarlarında qanunsuz ət kəsimi, satışı davam edir

Hazırda “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrasından irəliləyərək baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və ət satışı fəaliyyətinin həyata keçirilməsi qadağandır. Heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir et kəsimi məntəqələrində həyata keçirilməlidir. Ancaq buna baxmayaraq, tələblərə uyğun olmayan yerlərdə heyvan kəsimi və ət satışı davam edir.

Yaşayış məhəllələrində, yol kənarlarında, fərdi evlərin həyətlərində standartlardan uzaq heyvan kəsiminə rast gəlinir. Onlar baytar nəzarətindən kənar fəaliyyətdə olduqlarından kəsilən ətlər müayinəyə cəlb olunmur. İstehlakçılar ələ hesab edirlər ki, heyvan gözələrinin qarşısında kəsilsə, həmin heyvanın ətini almaq olar. Amma heyvanın xəstə, yaxud da sağlam olması, təhlükəli zoonozların daşıyıcısı olub-olmadığını vizual baxışla müəyyən etmək mümkün deyil. Ola bilər ki, kəsilmək üçün et kəsimi yerinə gətirilən, hətta iki-üç gün istehlakçıların görməsi üçün obyektin qarşısına bağlanmış qaramal cavandır, ancaq bununla heyvanın ətini yemək üçün yararlı olub-ol-



madığını müəyyən etmək mümkün deyil. Heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Qaydalara əsasən, kəsim məntəqələri avtomobil yollarından 30 metr, su hövzələrindən 100 metr, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən, o cümlədən yaşayış binalarından 300 metr məsafədə olmalıdır. Kəsim məntəqələrinin ərazisi ən az 1,5 m hündürlükdə hasarlanmalı, digər ərazilərdən ayrılmalıdır. Həmin məntəqələrin neqliyyat vasitələri və piyadalar üçün keçirdirilməli dezinfeksiyaedici baryerlər olmalıdır. Onların heyvan və quşları gətirən, et məhsullarını aparın neqliyyat vasitələrinin hərəkəti üçün ayrı-ayrı giriş və çıxış yolları olmalıdır.

Lakin realıq bu hüquqi tələblərin addım-baş vaxtında təsdiqlənir. Məsələn, bu günlərdə paytaxtın Yasamal rayonunun Şərifzadə küçəsində növbəti acınacaqlı hala şahid olduq. Belə ki, bir nəfər minik avtomobilinin yuxarı yerindən yol kənarında yerləşən et satışı məntəqəsinə “təzə” et boşaldırdı. Kortebii şəkildə yük yerinə yığılan eti tam açıq formada qucağına götürüb məntəqəyə daşıyırdı. Yaxınlaşmış eti hardan gətirdiyini və nədən bu şəkildə daşdığını soruşanda sert reaksiya ilə qarşılaşdıq. Vətəndaş açıqlı şəkildə cavab verdi:



- Nə olub ki, görmürsüz “tər-təzə” ət-dir de... Kəsim məntəqəmiz var, orada kəsib gətiririk. Necə daşımalyam bəs? Üstüm-başım tər-təmizdi. Narahət olmayın bütün sənədlərimiz də qaydasındadır, imkan verir, işimizlə məşğul olmaq. Axi, satış məntəqəziz düz yolun kənarındadır, avtomobillər, insanlar buradan keçir. Qaydalara görə qadağandır. Ən azı yoldan 30 metr aralı olmalıdır - fikrimizə isə qəssabın cavabı belə oldu:

- Nə qayda, guya, kim qaydalara əməl edir ki... Baxın da, hamı eyni formada satır. Əsas odur ki, əlində sənədin olsun. İllərdir bu cür işləyirik...

Qəssab qanunsuz olan, insanların heyatına təhlükə yaradan əməllərini “həkim deyiləm ki, hamı belə işləyir” mənfi “bəraət” qazandırdı... Onu da qeyd edək ki, bu cür satış məntəqələrinin beziylərində hətta soyuducu belə olmur. Kəsilməli ətlərin sağlamlığının hüquqi təsdiqi olan baytar mühürünü isə, ümumiyyətlə, təqdim edə bilmirlər. Əslində, hər kəsilməyən heyvan satışa yararlılığını təsdiqləyən baytar rəyi olmalı və həmin sənəd də satış məntəqəsində nümayiş olunmalıdır. Düzü, bəzi məntəqələrdə hansısa sənədləri götürmək olmur. Amma yaxınlaşmış nəzarətçilərdə məlum olur ki, həmin sənədlər köhnədir. Bəlkə də bir il öncə alınan kağız parçasıdır.

Qanunsuzluğu törədənə ona nəzarət edənin müəmmalı işbirliyi

Əlbəttə ki, səbəblər bəllidir - nəzarətsizlik. Demək ki, aidiyyəti qurumun nümayəndələri bu cür satış məntəqələrində gündəlik yoxlama aparmırlar. Yox, əgər gündəlik nəzarət edilərsə və sənədlərə əhəmiyyət verilmərsə, demək ortada “işbirliyi” var. Bu prosesa nəzarət edən icra strukturu kimi Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində göstərilir ki, qurum qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətə dair normativ tənzimləməni, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilk istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması və dövriyyəsinin tənzimləyir.

Agentliyin əsas vəzifəsi isə məhz qida zəncirinin bütün mərhələlərində ilk növbədə əhalini xəstəliklərdən qorumaq, aşkar olunmuş qanun pozuntularını aradan qaldırmaq və məhdudlaşdırıcı tədbirlər tətbiq etməkdir.

Ancaq görünür odur ki, əsasnamədə yer alanlar yalnız kağız üzərindədir. Hətta agentliyin əməkdaşlarının leş alverçiləri, qanunsuz et kəsimi ilə məşğul olanlarla “işbirliyi” qurub cinayətə ortaq olmalarına rast gəlinir. Son vaxtlar baş verən həbslər nəzər yetirsək, bunun təsdiqini görürük. Belə ki, son aylar ərzində Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti üzrə sektor müdiri və məsləhətçisi bəaredinə cinayət işinin başlanması, agentliyin 5 sayılı qida nəzarət məntəqəsinin həkiminin həbs edilməsi, Bərdə regional bölməsinin rəisinin qanunsuz əməlləri ilə əlaqədar cinayət işinin başlanması deyilənlər təsdiqlidir.



Amma real durum onu göstərir ki, hüquqi məsuliyyətə cəlb olunanların sayı bu təhlükəli vəziyyəti yarananların nisbatına adekvat deyil.

“Rüşvət amilləri, saxtakarlıq əməlləri var”

Eyyub Hüseynov tələblərə uyğun olmayan heyvan kəsimi ilə bağlı bildirdi ki, respublika üzrə götürsək, bu işlə məşğul olanların mütləq əksəriyyəti qaydalara əməl etmir.

Onun sözlərinə görə, hələ illər öncə milyonlarla manat sərf edilirdi ki, rüşvətə görə məntəqəsi - “AzProtein-Food” və “Səhliyalı” yaradılıb: “Amma onlara müraciət edən varmı? Əslat Kim harada istəyir, orada da heyvan kəsib et satır. Bir çox ölkələrdə qanunsuz heyvan kəsimi ilə bağlı yüksək cərimələr tətbiq edilir. Məsələn, Yeni Zelandiyada bu əməllərə görə 5 min dollar cərimə tətbiq olunur. Çünki heyvanlar identifikasiya edilir. Ona görə də küçələrdə et kəsimi prosesi heyvanların identifikasiyası həyata keçirilənə qədər davam edəcək. Bu işə hələ indi başlanılır və ölkədəki heyvanların heç 1 faizi identifikasiyadan keçirilməyib”.

E.Hüseynov hesab edir ki, bu məsələ həll olunmasa, yəndə təhlükəli heyvan ətlərinin yeməyə davam edəcəyik.

Onu da əlavə edək ki, son zamanlar AQTANIN əməkdaşlarının mali ekspertizaya götürmə proseduru da mütəxəssislər tərəfindən ciddi tənqid edilir. Bu məsələdə də problemlər mövcuddur. E.Hüseynov da bunu təsdiqləyərək deyir ki, mali ekspertizaya götürərkən standartlara əməl edilmir: “Şübhəsiz ki, belə məsələlərdə yəndə rüşvət amilləri, saxtakarlıq əməlləri var. Bu məsələdə də ictimai nəzarət gücləndirilməlidir. Görünür, Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətində daha çox şəffaflığı, ədaləti bərpa etməlidir”.

Görünür odur ki, ölkədə kifayət qədər müəmmal hüquqi baza olsa da, heyvan kəsimi və et məhsullarının satışına nəzarət prosesində qanunsuzluqların qarşısı alınmır. Ən təhlükəli odur ki, insanlara hələ də leş və mənşəyi bilinməyən et məhsulları satılır. Bu sahədə məsul dövlət qurumu olan Qida Təhlükəsizliyi Agentliyi isə həlali problemlərin qarşısında acizdir.

Rəşad BAXŞƏLİYEV, “Azərbaycan”

Efiopiyada 30 nəfər öldürüldü



Düən Efiopiyanın Oromiya regionunun qərbində yerləşən kəndlərin birinə silahlıların hücumu nəticəsində 30 nəfər qətlə yetirilib, 15 nəfər yaralanıb. Bu barədə “Röyter” agentliyi xəbər verir. Həlak olanların etnik amhalar olduğu bildirilir.

Yerli hakimiyyət orqanları hücumda hərbiləşdirilmiş Oromo azadlıq ordusunu günahlandırır. Lakin qruplaşma dinc siyasət mübarizəyə sadıq qaldığını bildirərək hücumla bağlılıqlarını inkar edib.

Qeyd edək ki, Oromo say etibarilə Efiopiyanın ən böyük, Amhara isə ikinci etnik qrupdur. Amhara və Oromiya regionları ümumi sərhədlərə malikdir. Son aylar ərzində bu etnik qruplar arasında qarşıdurma və gərginlik keyfi artır.



Beynəlxalq aləm

Braziliyada koronavirusun yeni ştamını aşkarlanıb

Braziliyanın San-Paulu ştatında koronavirusun yeni ştamını aşkarlanıb. Yerli KIV-in xəbərinə görə, bu barədə Butantan İnstitutunun direktoru Dimas Kovas məlumat verir.

Onun deyiyinə görə, Sorokaba şəhərində Cənubi Afrikada aşkarlanan ştamla bənzər yeni ştam aşkarlanıb. Lakin yoluxan şəxs CAR-da və həmin ölkədə olanlarla təmasda olmayıb.

Beləliklə, bunun Braziliyadakı P.1 ştamının mutasiyası olması ehtimalı var.



Yaponiyada vulkan püskürməsi baş verib

Yaponiyanın cənub-qərbində Suvanose adasında vulkan püskürməsi olub. Bu barədə TASS agentliyi xəbər verir.

Yaponiyanın Milli Meteoroloji İdarəsinin məlumatına əsasən, vulkanik aktivlik nəticəsində kraterin 1 km radiusuna iri sığır parçaları səpələnib. Meteoroloqlar təhlükə səviyyəsini beş ballıq sistemlə ikinci səviyyədən üçüncü səviyyəyə qaldırıblar. Bu səviyyəyə görə, vulkana 2 kilometrəndən yaxın məsafədə yaxınlaşmaq olmaz.

Xəbərlər əlaqəli və dağıntılar barədə məlumat verilir. Adada təxminən 80 nəfər yaşayır və yaşayış məntəqəsi vulkandan 4 km məsafədədir.

Fransa tam karantin rejiminə keçir

Fransada koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən karantin rejimi ölkənin bütün bölgələrində tətbiq ediləcək. Bu barədə “Frans Press” agentliyi xəbər verir. Məlumatla görə, məhdudiyyətlər aprelin 3-də qüvvəyə minəcək və bir ay davam edəcək. Bu müddət ərzində komendant sa-

atı 19:00-dan 06:00-dək davam edəcək, regionlar arasında səfərlər qadağan olunacaq. Məktəblər və uşaq bağçaları isə müvafiqi bağlanacaq. Həmçinin yerli hakimiyyət kütləvi toplanışlara yol verməmək üçün ictimai asayişin nəzarətini gücləndirəcək.

“Xiaomi” elektromobil istehsalına 10 milyard dollar ayracaq

“Xiaomi” şirkəti öz brendi ilə elektrik avtomobillərinin hazırlanması haqqında məlumatları rəsmən təsdiq edib. Növbəti 10 il ərzində Çin texnologiyası nəhəngi elektromobillərin istehsalı üzrə biznesə 10 milyard dollar qoymağa hazırlaşır. Bu barədə “Xiaomi” şirkətinin təsisçisi və baş direktoru Ley Tszyun deyib.

Yeni törəmə struktura baş direktor rəhbərlik edəcək. Layihəyə ilkin investisiyaların həcmi 10 milyard yuan (1,5 milyard dollar) təşkil edəcək.

“Mən avtomobil sənayesi ilə bağlı riskləri tam başa düşürəm. Mən həmçinin layihənin 3-5 il və 10 milyardlarla investisiya tələb edəcəyini anlayıram. Bu, mənim karyeramda sonuncu startap olacaq”, - deyir L.Tszyun Pekində konfransda çıxışı zamanı bildirib. “Xiaomi” şirkətinin “ağıllı” avtomobillərin istehsalı ilə məşğul olmaq planları barədə KIV ötən həftə məlumat verib. Elektromobillərin “Great Wall” zavodlarının birində buraxılacağı ehtimal edilərsə də, Çin avtomobil konserminin nümayəndələri bu informasiyanı təkzib ediblər.

Çinin elektronika istehsalçısının brendi altında ilk elektromobil modelinin 2023-cü ildə buraxılacağı gözlənilir.

Çinin 3 əsas aviashirkətinin 6 milyard dollar zərəri olub

Çinin 3 əsas mülki aviasiya şirkəti olan “China Eastern Airlines”, “Air China” və “China Southern Airlines”-in ötən il pandemiyə səbəbindən ümumi zərəri 37 milyard yuan (təxminən 6 milyard ABŞ dolları) olub.

3 şirkətin ümumi dövriyyəsi 34 milyard dollar olub. Ən çox zərər “Air China”-da (14 milyard dollar), ən çox mənfəət azalması isə “China Southern Airlines”-də (5 dəfə) qeydə alınıb. Hər 3 şirkətin təyyarələri daşıyan bələdiyyənin 70 faizdən azını istifadə edib. Səmişin daşınmasında azalma qeydə alınırsa da, hər 3 şirkətin yükdaşımaları artıb.

Çin Mülki Aviasiya Administrasiyası cari il üçün ümidli proqnozlar verir. Yaz-payız mövsümündə həftədə 93 min daxili uçuşun

həyata keçiriləcəyi, bununla da ötən ilə müqayisədə uçuş sayında 11 faiz artım olacağı gözlənilir.

Çinin əsas onlayn səyahət platformalarından olan “Qunar.com” mart ayının ilk həftəsində səmişin səyahətçilərinin sayında iki dəfə artımın qeydə alındığı açıqlayıb.

Qeyd edək ki, hazırda dünyanın ikinci ən böyük mülki aviasiya bazarı olan Çində 2019-cu ildə bu sektorda rekord məbləğdə - 154,27 milyard dollar dövriyyə qeydə alınıb. Hazırda ölkədə 250-dək hava limanı fəaliyyət göstərir. Beynəlxalq Hava Neqliyyatı Assosiasiyası Çinin ABŞ-ı ötürək planetin ən böyük aviasiya bazarı olacağını proqnozlaşdırıb.

Ermenistan müxalifətində seçkilərlə bağlı fikir ayrılığı yaranıb

Ermenistanda növbədənəkonar parlament seçkiləri öncəsi siyasi gərginlik yüksəlmə xətlə davam edir.

Müxalifət baş nazir Nikol Paşinyanın istefa verməli olduğunu iddia edərək artıq aylardır ki, mitinqlər keçirir. Lakin rəy sorğuları göstərir ki, insanlar müxalifətə etimad göstərmir və Paşinyan əvvəlki kimi olmasa da, populyarlığını saxlayır.

Ermenistanın keçmiş prezidenti Serj Sarkisyan müxalifətin bu seçkidə xalqın etimadını qazanmayacağını dərk etdiyindən onun sədri olduğu Respublikaçılar Partiyası seçkilərə qatılmayacaq. “Joxovurd” qəzetinin yazdığına görə, S.Sarkisyan yaxın ətrafına seçkilərdə iştirak etməyəcəklərini və keçmiş prezident Robert Koçaryanı dəstəkləməyəcəklərini deyib. O bildirib ki, yalnız Vətən Partiyasının sədri, Ermenistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyana dəstək vermək niyyətindədirlər.

Respublikaçılar Partiyasının tanınmış simaları isə bəyan ediblər ki, S.Sarkisyan seçkilərdə şəxsən iştirak etməzsə, onlar R.Koçaryanın başçılıq etdiyi siyahı üzrə namizəd olacaqlar. Qəzetin yazdığına görə, keçmiş baş nazir Vazgen Manukyanın başçılıq etdiyi “Vətənin qurtuluşu hərəkatı”nda vahid siyahı ilə bağlı fikir ayrılığı var.

Qeyd edək ki, Ermenistandakı siyasi böhran isə paralel olaraq iqtisadi sferada özünü göstərməkdədir. Belə ki, ağırlaşan iqtisadi şərait həm də əhalinin yaşayış səviyyəsini, sosial vəziyyətini sürətlə pisləşdirir. Hadisələrin gedişatı göstərir ki, ölkə sosial partiyası ətrafındadır. Ermenistan prezidenti Armen Sarkisyan sosial sahədəki böhranın qarabağdan gələnlər hesabına daha da dərinləşdiyini vurğulayıb. Onun fikrincə, əlaqə və psixoloji bir böhran da var. Bu gün minlərlə insan necə əlavə ediləcəyini, Rusiyaya necə gedəcəyini və ya ABŞ vızasını necə alacağını düşünür. Ölkədən köç böhranı artı bilər. Prezident əlavə edib ki, Ermenistanın içində olduğu çətin şərait səbəbindən ölkəsi investitorların diqqətini çəkmir.

Bütün bunların nəticəsidir ki, ərzaq məhsullarının qiymətləri sürətlə bahalayıb. Çörək zavodları və kiçik çörək sexləri inflyasiyaya və elektrik enerjisi tariflərinin qalxmasına görə qiymətləri qaldırıblar. Ermenistanda insanlar arasında yayılan xəbərlərə görə, çörəkçilər xəmir hazırlayarkən çəki artımı üçün müəyyən əlavələr qatırlar.

Acınacaqlı vəziyyət qarşısında dövr ərzində Ermenistanda sosial-iqtisadi durumun daha da gərginləşəcəyindən xəbər verir. Buna görə də həmçinin ölkədə korupsionun və rüşvətçiliklərin miqyasının durmadan artması səbəbindən ermənilər xaricə qaçmaq barədə düşünür. Təkcə bu ilin fevral ayı ərzində Ermenistanı 58.297 nəfər tərk edib.

Son illərdə Ermenistanda ölkə vətəndaşlığından imtina edənlərin də sayı artıb. Belə ki, 2012-ci ildən bu gündəkd 17 min nəfərdən çox vətəndaş Ermenistan pasportundan imtina edib. “4rd.am” saytı yazır ki, ölkədə rəsmi rəqəmlərdən fərqli olaraq faktiki yaşayan əhalinin sayı da çox azdır. Vəziyyətin daha böyük sürətlə pisləşdiyini vurğulayıb: “1990-cı illərdə doğulanlar artıq nikah dövrünə çatıb, amma nikahlar azalır. Nəticədə doğumlar da azalır. Biz 1990-cı illərin göstəricilərinə qayıda bilərik. O zaman doğu kəskin şəkildə azalmış və buna emiqrasiya, eləcə də sosial-iqtisadi göstəricilər səbəb olmuşdu. Ermenistanda ölüm doğumu 2025-ci ildən daha tez üstələyəcək. Artım tempi mütəmadi olaraq zəifləyəcək. Doğumun azalması mənfi göstərici yaradacaq ki, bu da fəlakət sayılır. Xatırladıq ki, sabiq prezident Serj Sarkisyan əhalinin 2040-cu ildə 4 milyona çatacağını deyirdi. Bu fantastikadır. Xaricdə yaşayanların geri dönməsi üçün ölkədə heç bir islahat aparılmır”.

Bütün bunlar Ermenistanı kifayət qədər narahat günlər gözlədiyindən, bu ölkənin üzvləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir.

Elçin CƏFƏROV, “Azərbaycan”

Badamdar qəsəbəsində sürüşmənin qarşısının alınması məqsədilə görülən işlər davam edir

Fövqəladə Hallar Nazirliyi tərəfindən paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində sürüşmənin qarşısını almaq üçün görülən işlər məlum olub.

AZƏRTAC xəbər verir ki, aparılan işlər barədə məlumat verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azəriinşaat" İctimaiyyətə Nəzarət Dövlət Agentliyinin geoloji xarakteristikası Samir Vəliyev ərazidə geniş tədqiqat və layihələndirmə işlərinə yapon mütəxəssisləri ilə birlikdə davam etdiyini qeyd edib. O deyib ki, sürüşmə zonasında birinci mərhələ üzrə işlər ötən ilin oktyabrından başlayıb və bu işlər çərçivəsində eni 3,5 metr, dərinliyi 30 metr olan üç ədəd quyular qazılıb və başa çatdırılıb.

Məlumatla görə, quyuların bütün konstruksiyası və avadanlıqları Yaponiyadan gətirilib. Layihəyə görə bütün quyuların aşağı hissəsində iki səviyyədən ibarət olmaqla ümumilikdə uzunluqları 50 metr və diametri 40 millimetr olan 63 ədəd üfüqi drenaj boruları quraşdırılmışdır. Sonda bu quyular dib səviyyəsində bir-biri ilə birləşməli və yığılmış sular en aşağı quyuların birinci quyunun dib səviyyəsindən sahədən axımı ilə kənarlaşdırılır. Hazırda birinci və ikinci quyularda uzunluğu 50 metr olan drenaj boruları və yığılmış suyu sahədən kənarlaşdırmaq üçün diametri 100 millimetr olan 132 metr uzunluqda yeraltı boru inşa edilib. İkinci mərhələ üzrə yamacın



üst hissəsində birinci terras ankerlərlə birlikdə inşa edilərək yekunlaşdırılıb. Növbəti terraslarda drenaj quyularında işlər tam başa çatdırıldıqdan sonra proses davam etdiriləcək. Üçüncü mərhələdəki işlər yalnız birinci və ikinci mərhələdəki işlər yekunlaşdıqdan sonra başlanılması planlaşdırılıb.

Eyni zamanda sürüşmənin səbəbləri də açıqlanıb. Qeyd olunub ki, sürüşməyə səbəb orta hissədə ikinci quyunun qarşısında yeraltı suların uzun müddət ərzində toplanması olub. Drenaj quyularının hazır olmasına baxmayaraq, uzunluğu 50 metr olan üfüqi drenaj borularının inşası tam başa çatdırılmayıb. Yeraltı suların toplanması mənbələrindən biri kimi yamacın yuxarı hissəsində, ikinci sahə deyilən yaşayış hissəsində təqribən üç minə qədər fərdi yaşayış evinin kanalizasiya xəttinə qoşulmaması da ehtimal olunur.

"Yaşıl Marafon" kütləvi ağacəkmə kampaniyasına start verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika Yaşıl Marafon" ("Yaşıl Marafon") çərçivəsində ölkə üzrə növbəti kütləvi ağacəkmə kampaniyasına başlanılıb.



İDEA İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, İDEA İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyalar zamanı ölkənin bütün regionlarında yaz və payız əkin mövsümləri müddətində 1 milyona yaxın ağac əkilməsi, yaşillıq sahələrinin artırılması nəzərdə tutulub.

Layihənin əsas məqsədi yaşillıq sahələrinin artırılması, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşillıqların qorunmasına ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Əhəlini bu ağacəkmə hərəkatında fəal iştirakçı cəlb etmək, təbiətə qayğı göstərilməsini təşviq etmək, əkin prosesinə qoşulmalarını dəstəkləmək məqsədilə layihə təşkilatçıları tərəfindən marafon müddətində bütün könüllü təşəbbüskarlara ağac tinglərinin hədiyyə edilməsi planlaşdırılıb.

Aksiyalar zamanı hər bir regionun torpaq-icqim şəraitinə uyğun ərik, lıydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, gürgür, qoz, palıd və sabəlid cinsindən olan ağaclar əkilib.

İDEA İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata

keçirdiyi marafon yaz mövsümünün sonunaqədər və növbəti payız əkin mövsümünü müddətində bütün ölkə ərazisində davam etdiriləcək.

Kütləvi ağac əkini, eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin bu ilin noyabrında Qlazqoda təşkil olunaçaq 26-cı Zirvə görüşünün əsas öhdəliklərindən olan atmosferə istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı fəaliyyətlərə dəstək xarakteri daşıyır. Bütün dünyada planetimizin mühafizəsi ilə bağlı mübarizə aparıldığı ərzədə hər birimiz öz üzümüzə düşən vəzifəni yerinə yetirməyə çalışmalıyıq.

Ölkəmizdə yaşillıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan İDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirakı səsləyir.

Gəlin birləşək və yaşllaşdıqca daha da gözəlləşən təbiətimizə sahib çıxaraq!

Azərbaycana Çin vaksinlərinin növbəti partiyası gətirilib

Aprel 1-də Çindən Azərbaycana vaksinlərinin növbəti partiyası gətirilib. Çinin "Sinovac" şirkətinin istehsal etdiyi 500 min doz "Corona-Vac" peyvəndini daşıyacaq Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.



AZƏRTAC xəbər verir ki, vaksinləri gətirən təyyarəni Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Ramiz Həsənov, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycanı fəvqəladə və səlahiyyətli səfəri Qo Min, səhiyyə nazirinin müavini Viktor Qasimov və digər rəsmilər qarşılayıb.

Ramiz Həsənov jurnalistlərə açıqlamasında Çindən vaksin almanın və onun ölkəyə gətirilməsini önəmli hadisə olduğunu bildirdi: "Çinlə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, COVID-19 pandemiyasına qarşı istifadə üçün ilk peyvəndi partiyasını qəbul edirik. Bu, çox önəmli hadisədir".

Xarici işlər nazirinin müavini sözünə görə, beynəlxalq aləmdə peyvəndlər ədalətsiz şəkildə bölüşdürülür və bəla bir vəziyyətdə vaksin ölkəyə vaxtında gətirilib. "Bu da Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsidir. Dövlət başçısı bu məsələni ilk gündən xüsusi nəzarət götürüb. Hətta 44 günlük müharibə vaxtı da bu məsələ Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində qalmaqda olub. Prezidentin bu sahədə beynəlxalq təşəbbüsləri də olub. Həmin təşəbbüslər fərdi qətnamə və sənədin qəbul edilməsi ilə nəticələnib. Ötən ilin mayından Qoşul

mama Hərəkatına Azərbaycan Prezidenti sədrikdir. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirildi. Onun davamı olaraq isə keçən ilin dekabrında BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiya təşkil olundu. Bu da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmişdi. Bu ilin martında isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasında bu məsələ müzakirəyə çıxarılmışdı. Həmçinin qətnamə də qəbul olub. Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir".

Öz növbəsində səfir Qo Min 1992-ci il aprelin 2-də Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasını hər iki ölkənin tarixində yeni vacib bir səhifə açdığını vurğulayıb: "iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümü ərzində Çindən Azərbaycana gətirilən COVID-19 xəstəliyi əleyhinə peyvəndlərin

paylanması bütün dünyada mövcuddur, proteksionizm və ikili standartlar peyvəndlərin paylanmasında da geniş yayılıb. Bəşəriyyətin ümumi tələyinə dair cəmiyyətdə qurulan konsepsiyasına sadiq qalaraq Çin, COVID-19 xəstəliyini əleyhinə olan peyvəndlərin bütün dünya üçün elçatən olacağını və beləliklə, inkişaf etməkdə olan ölkələrdə peyvəndlərin əldə etmə imkanına malik olması ilə bağlı layihə töhfə verəcəyini vəd edən ilk ölkə olub.

Pandemiyani ən qısa müddətdə məğlub etmək üçün, Azərbaycana kömək etmək naminə Çin hökuməti yaxın vaxtlarda Azərbaycanı təmənnaşız olaraq yeni partiya Çin peyvəndi ilə təmin edəcək və Çindən peyvəndlərin alınmasında Azərbaycanı tərəfini qətiyyətlə dəstəkləyəcək.

Çin və Azərbaycan sadiq dostları və etibarlı tərəfdaşlarıdır. Pandemiyaya qarşı mübarizədə Azərbaycanla əməkdaşlıq daha da dərinləşdirilməyə, bəşəriyyət üçün ümumi səhiyyə birliyinə qurulmasına dəstəklər birləşdirilməyə və Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə qaldırmağa hazırdır".

Səhiyyə nazirinin müavini Viktor Qasimov deyib: "Azərbaycan Çinlə səmərəli əməkdaşlıq edir və bu gün bunun bariz nümunəsini görürük. Virusla mübarizədə ən effektiv üsul peyvəndləmədir. Hazırda 550 mindən çox insan peyvənd olunub. Vaksinasiyanı sürətləndirmək üçün 5 milyon dozalıq peyvəndin mərhələli gətirilməsi prosesi davam edir. Bu gün 500 min doz gətirilib. Sürətli peyvəndləmə davam etsə, ölkədə epidemioloji vəziyyət stabilləşə bilər".

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC açıq tender elan edir

LOT - 1. Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri.
 LOT - 2. Mənzil və kommunal təsərrüfatı ilə bağlı subsidiyaların verilməsi.

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfləndirilmiş şəkildə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. Əlaqələndirici şəxs: Əhməd Məmmədov (tel: 496-52-05).

LOT 1 - 1000 (bir min) manat
 LOT 2 - 1000 (bir min) manat

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti
H/h: AZ221BAZ38030019446253269215
VÖEN: 1702563281
Kod: 805625
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
SWIFT: IBAAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün arizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətlərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surəti (təsdiqli formada);
- müəssisənin rəhbərinin məhkumluq haqqında arayışı (notarial təsdiqli);
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat;
- tikinti işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziya.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 20 aprel 2021-ci il saat 11:00-a və tender təklifi ilə bank təminatı sənədlərini möhürlənmiş zərfdə Nəcəfqulu Rəfiyev, 17 ünvanına 29 aprel 2021-ci il saat 18:00-a qədər təqdim etməlidirlər. İddiaçıların təklifləri 30 aprel 2021-ci il saat 11:00-da Nəcəfqulu Rəfiyev, 17 ünvanında açıqlaçaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

"Azərenerji" ASC informasiya texnologiya avadanlıqlarının servis xidmətlərinin satın alınması üzrə açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir: **İnformasiya texnologiya avadanlıqlarının servis xidmətlərinin satın alınması.**

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini **dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə** təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqını yalnız "ASAN Ödəniş" vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu <https://etender.gov.az> **dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə** adıçkəkilən tenderin bölməsində əldə edə bilərlər.

Əlaqələndirici şəxs: Azad Məmmədov, telefon: (012)-490-09-27; 598-26-96; 598-05-56.

İddiaçı şirkətlərin asan/elektron imzalarının olması zəruridir. Yalnız asan imzası, yaxud elektron imzası olan iddiaçı **dövlət satınalmalarının vahid internet Portalında qeydiyyatdan keçə bilər.**

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Cəbrayıl Suvarma Sistemləri İdarəsinin keçirdiyi kanal və kollektorların lildən təmizlənməsi açıq tenderi başa çatmışdır. Keçirilmiş açıq tenderin qalibi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bəhrəmtəpə Melioservis İdarəsi olmuşdur.

Cəbrayıl Suvarma Sistemləri İdarəsi ilə Bəhrəmtəpə Melioservis İdarəsi arasında 31.03.2021-ci il tarixdə müvafiq müqavilə bağlanmışdır.

Tender komissiyası

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıq tender elan edir

Avtomobillərin ehtiyat hissələri və servis xidməti

Tender iştirakçılara təklif edilir ki, dövlət satınalmalarının <https://www.etender.gov.az> vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə imkanlarına malik olmalıdırlar. Müsabiqəyə daxil olduqdan sonra "ASAN Ödəniş"lə "ödə" düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar (əlaqələndirici şəxs - Əvəz Məmmədov, tel: 012 590-81-60).

İştirak haqqı: 300 (üç yüz) AZN

Təşkilat - Baş Dövlət Yol Polisi İdarəsi
 VÖEN: 9900063851
 H/h: AZ45CTRE0000000000002078506
 Dövlət Xəzinədarlığı Agentliyi
 VÖEN: 1401555071
 Kod: 210005

M/h: AZ41NABZ01360100000000003944
 SWIFT BIK: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü-

vafiq vergi orqanlarından arayış (01.03.2021-ci il tarixdən sonra alınmalı);

- son bir il ərzində (faaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (01.03.2021-ci il tarixdən sonra alınmalı);
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış (31.03.2020-31.03.2021-ci il aralığını əhatə etməli);
- fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti və 2020-ci ilin yekunlarına dair maliyyə hesabatı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 26.04.2021-ci il saat 10:00-dək, tender təklifi ilə bank zəmanəti sənədlərini isə 04.05.2021-ci il saat 10:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 05.05.2021-ci il saat 10:00-da açıqlaçaqdır. İddiaçıların nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası



İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.
LOT 1: Çiller tipli soyutma sisteminin alınması və quraşdırılması

Tender iştirakçılarının təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı:
LOT-1 - 300 manat
İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ VERGİ CİNAYƏTLƏRİNİN İBTİDAİ ARAŞDIRILMASI BAŞ İDARƏSİ

VÖEN: 2001680331
Bakı ş. Az 1065, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, 46
Bank rekvizitləri:
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
H/hesab: AZ38CTRE000000000002118402
SWIFT kod: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayışların əslləri və tarixləri tender elanından sonra olmalıdır);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçıların tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 26 aprel 2021-ci il saat 15:00-a qədər, təklif və bank zəmanətini isə 04 may 2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 05 may 2021-ci il saat 15:00-da açılaçaqdır. İddiaçılar açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Pirsaat Qış Otaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi tərəfindən "Azərbaycan" qəzetinin 11.02.2021-ci il tarixli nömrəsində və e-tender.gov.az saytında 10.02.2021-ci il tarixdə elan edilmiş "Təmir işləri üçün tikinti materiallarının" satın alınması üzrə Tender komissiyasının 13.03.2021-ci il tarixli qərarına əsasən "Sumqayıt Melioservis İdarəsi" qalib elan edilmişdir.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Pirsaat Qış Otaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi tərəfindən "Azərbaycan" qəzetinin 11.02.2021-ci il tarixli nömrəsində və e-tender.gov.az saytında 10.02.2021-ci il tarixdə elan edilmiş "Maşın-mexanizm, nəqliyyat vasitələri, hidrotexniki qurğular üçün ehtiyat hissələrinin və digər mal-materialların" satın alınması üzrə Tender komissiyasının 13.03.2021-ci il tarixli qərarına əsasən "Caspian Equipment Company" QSC qalib elan edilmişdir.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərişiq" ASC-nin Tender komissiyası tərəfindən 12.02.2021-ci il tarixdə "Dizel mühərrikli generatorların" satın alınması məqsədilə elan edilmiş açıq tenderin "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci və 30.2-ci maddələrini rəhbər tutaraq davamından imtina edilir.

Tender komissiyası

Ağstafa Rayon İcra Hakimiyyəti açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.
LOT - 1: Ağstafa rayonunda yolların əsaslı təmiri işlərinin satın alınması

İştirak haqqı 150 manatdır.
Tender iştirakçılarının təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatları əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar öz tender təkliflərində bütün vergi rüsumları və digər xərcləri nəzərə almalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Dəmirçiyev Elmin (2222 53241)

Ünvan: Ağstafa şəhəri, H.Arif küçəsi, 3

Bank rekvizitləri:

Ağstafa Rayon İcra Hakimiyyəti

VÖEN: 3600071061

Hesab: AZ35CTRE00000000000002513731

DXA

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.I.F.T. - CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçıların tenderlə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 22.04.2021-ci il saat 12:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 30.04.2021-ci il saat 12:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 03.05.2021-ci il saat 12:00-da açılaçaqdır. İddiaçılar açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

E-şərtlər toplusunu 05.04.2021-ci il tarixdən sonra əldə etmək olar.

Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2021-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıları qurumlarına müraciət edə bilərsiniz:

"Azərmatbuatçıyımı" ASC (012) 440-46-94, (012) 441-19-91
"Azərpoçt" ASC (012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53
"Kaspi" MMC (012) 432-39-55, (012) 510-82-24
"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01
"Sama-M" MMC (012) 594-09-59
"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00
"City press" MMC (055) 819-09-26

Lilik	Manat
124,80 (yüz iyirmi dörd manat səksən qəpik)	manat
6 aylıq	62,40 (altmış iki manat qırx qəpik)
3 aylıq	31,20 (otuz bir manat iyirmi qəpik)

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Öyrüçay Su Anbarı İstismarı İdarəsi
2021-ci il üzrə tələb olunan cari təmir işləri üçün tikinti materiallarının, maşın və mexanizmlərin satın alınması ilə əlaqədar
açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir.
LOT-1. Öyrüçay sol sahil MK sol qolunun PK18+00 - PK100+00 olan hissəsində LR-100 tipli d/b novların yenisi ilə əvəzlənməsi (L=2000p.m)

Tender iştirakçılarının təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq təkliflərini möhürlənmiş, imzalanmış və ikitəqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə imkanları. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Şəkinin Cumakənd kəndində (əlaqələndirici şəxs - Umarova Gülməyay Osman qızı, telefon: 02424-5-12-25) ala bilərlər. İştirak haqqı:
LOT - 1 üzrə 150 manat

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat - Şəki Öyrüçay Su Anbarı İstismarı İdarəsi

H/h: 2350103

VÖEN: 3000189591

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01350100000000003944

S.W.I.F.T.BIK: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin 1 faizi həcmində (teklifin təminatı) bankın zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair müvafiq arayışlar;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az fəaliyyət göstəribsə, bütün fəaliyyət dövrü üçün);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- işləri yerinə yetirmək üçün iddiaçının potensial imkanları haqqında məlumat.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 21 aprel 2021-ci il saat 15:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş şəkildə 30 aprel 2021-ci il saat 15:00-a qədər Şəki Öyrüçay SAİ-yə (ünvan: Şəki Cumakənd kəndi) elektron Portal vasitəsilə təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaqdır. Tender təklifinin zərfləri 03 may 2021-ci il saat 15:00-da elektron Portal vasitəsilə açılaçaqdır.
E-şərtlər toplusunu 02 aprel 2021-ci ildən etibarən əldə etmək olar.

Tender komissiyası

Azərbaycan Respublikasının Mərkəzi Bankı kotirovka sorğusu elan edir

Azərbaycan Respublikası Mərkəzi Bankının Bank Sertifikat Xidmətləri Mərkəzinin beynəlxalq ISO/IEC 27001:2013 standartı üzrə yenidən sertifikatlaşdırılması xidmətinin satın alınması

Kotirovka sorğusu üzrə Əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən əldə etmək olar.

Kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri en gec 13 aprel 2021-ci il saat 17:30-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 14 aprel 2021-ci il saat 10:00-da Mərkəzi Bankın inzibati binasında açılaçaqdır.

Kotirovka sorğuları üzrə əlaqələndirici şəxslər - Elvin Şirdanov, telefon - 493-11- 22 (daxili 428); Elnur Musayev, telefon - 493-11-22 (daxili 490).

Satınalmalar komissiyası

"Bank Respublika" ASC səhmdarlarının nəzərinə

"Bank Respublika" ASC səhmdarlarının növbədənkenar ümumi yığıncağı
20 may 2021-ci il saat 11:00-da, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın
Baş ofisində keçiriləcək.
Gündəlikdəki məsələlər:

- İclasın sədrinin və katibinin təyin edilməsi.
- İclasın gündəliyinin təsdiq edilməsi.
- 2020-ci il üçün kənar audit yoxlamasının nəticələri haqqında.
- 2020-ci ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi haqqında.
- "Bank Respublika" ASC-də Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında.

İdarə Heyəti

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 23 dekabr 2020-ci il tarixdə www.etender.gov.az Portalında, 23 dekabr 2020-ci il tarixdə "Azərbaycan" qəzetində Bakı Dövlət Regional Peşə Təhsil Mərkəzi üçün inzibati bina və emalatxana sahəsinin icarəsinin satın alınmasına dair dərc edilmiş açıq tenderdə Tender komissiyasının qərarı ilə "Rusel" şirkəti müsabiqənin qalibi elan olunmuşdur.

Qalib şirkətlə satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev və rayon partiya təşkilatının üzvləri YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərova həyat yoldaşı
ALMAZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Şəki Parkın kollektivi iş yoldaşları

RƏSUL İSMAYILOVUN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Məhəbbət prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və Siyaset şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humantar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində,
yığıb sahifələndirib,
"Azərbaycan" nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafehinə uyğun olmalıdır

Əyləmələrə cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 5101
Sifariş 586
Qiyməti 40 qəpik